



BİNƏQƏDİ


BAKI-2015
I AVROPA OYUNLARI
İLƏ ƏLAQƏDAR 1 İYUL
2014-cü İL TARİXİNDƏN
"TƏMİZ BİNƏQƏDİ"
LAYİHƏSİNƏ START
VERİLİB

№34 (78) | 5 sentyabr 2014

İCTİMAİ-SİYASİ QƏZET

Qiyməti: 40 qəpik

Prezident İlham Əliyev Almaniya nümayəndə heyətini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Alman-Azərbaycan Forumunun idarə heyətinin sədri, Alman Mərkəzi Sənətkarlar Birliyinin keçmiş baş katibi, sabiq dövlət katibi Hans-Eberhard Şlayerin, Bundestaqın deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Karin Ştrentsin, "Almaniya-İsraıl Cəmiyyəti"nin sədri Raynold Robbenin, Alman-Azərbaycan Forumunun baş katibi, keçmiş dövlət katibi Mixael Andreas Butsun və "Almaniya İqtisadiyyatının Şərq Komitəsi"nin icraçı direktoru Rayner Lintnerin daxil olduğu Almaniya nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan

ilə Almaniya arasında fəal əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq infrastruktur, müxtəlif investisiya layihələrində alman şirkətlərinin iştirakı üçün yaxşı imkanların olduğunu bildirmişdir. Alman-Azərbaycan Forumunun fəaliyyətini yüksək qiymətləndirən dövlətimizin başçısı bu forumun Azərbaycan həqiqətləri və ölkəmizdə əldə olunan nailiyyətlər barədə Almaniya ictimaiyyətinin daha çox məlumat əldə etməsi baxımından önəmli olduğunu bildirmişdir.

Azərbaycan Prezidenti ilə yenidən görüşündən böyük məmnunluq hissi keçirdiyini bildiren Hans-Eberhard Şlayer ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulamışdır.

Bakıda növbəti yol qovşağının açılışı olub



Sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Ziya Bünyadov prospekti ilə Əbdülvahab Salamzadə, Alı Mustafayev və Hüseynbala Əliyev küçələrinin kəsişməsində ("Xutor dairəsi") inşa olunan müxtəlif səviyyəli yol qovşağının açılışında iştirak edib. Dövlətimizin başçısı qovşağın rəmzi açılışını bildiren lenti kəsib.

Qovşaqda üç tunnel, bir körpü, iki piyada keçidi inşa olunub. Tunnelin uzunluğu 880, 827, 450 metr, ikisinin eni 10,5, birinin eni isə 22 metr təşkil edir. Bu qovşağın istifadəyə verilməsi ilə Ziya Bünyadov prospektindən hərəkət edən avtomobillər tunnelərdən 20 Yanvar dairəsi və Qələbə meydanı istiqamətinə maneəsiz hərəkət edə biləcəkdir. Bundan başqa, qovşağ 20 Yanvar dairəsi və Qələbə meydanından gələn nəqliyyat vasitələrinin əks istiqamətə – Ziya Bünyadov prospektinə çıxışını təmin edir. Bu nəqliyyat layihəsinin icrası nəticəsində Ziya Bünyadov prospektindən hərəkət edən avtomobillərin respublikamızın şimal bölgəsinə və əks istiqamətə gedən magistrallara rahat çıxışı da təmin olunur. Qovşaqdakı körpüdən isə avtomobillər Əbdülvahab Salamzadə küçəsindən Rəşid Məmmədov küçəsinə və əks istiqamətə rahat hərəkət edə bilər. Bu isə öz növbəsində Qələbə meydanından mikrorayonla və əks istiqamətə maneəsiz hərəkətin təmin edilməsinə imkan yaradır. Burada əvvəllər yol dar olduğundan böyük txaclar yaranırdı və nəticədə nəqliyyatın hərəkəti iflic olurdu. Qovşağın istifadəyə verilməsi isə problemi həll etməklə yanaşı, paytaxtımızda nəqliyyat infrastrukturunu ilə bağlı həyata keçirilən layihələrin miqyasını göstərir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri

Sentyabrın 3-də Azərbaycan Respublikasına səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb.


Sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında strateji əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulanıb. Bu səfərin ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsi işinə xidmət edəcəyini bildirilib və münasibətlərimizin bundan sonra da daim yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olunub.

Görüşdə ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Prezident İlham Əliyev deyib: "Hörmətli cənab Prezident, əziz qardaşım!



Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Fərsətdən istifadə edərək, prezident seçkilərinizdə qazandığınız böyük qələbə münasibətilə Sizi bir daha ürəkdən təbrik edirəm. Bu qələbə bir daha onu göstərdi ki, son illər ərzində gördüyünüz işlər türk xalqı tərəfindən yüksək qiymətləndirilib.

Biz çox şadık ki, andiçmə

mərasimindən bir neçə gün sonra Siz Azərbaycana rəsmi səfər edirsiniz. Bu, bir daha onu göstərir ki, Türkiyə-Azərbaycan əlaqələri dostluq, qardaşlıq əlaqələridir və bu əlaqələr ən yüksək pillədədir".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: "Çox dəyərlı qardaşım, hörmətli heyət üzvləri!

Sizləri avqustun 10-da keçirilmiş seçkilərdən sonra

etdiyim ilk rəsmi səfərimdə səmimi qəlbədən öz adımdan və heyətim adından salamlayıram. Artıq Sizin də dediyiniz kimi, bu səfərlər qarşılıqlı olaraq ənənə halı alıb. Bunlar da bir-birimizə məhəbbətimizin nə qədər güclü olduğunu göstərir.

Bu gün təkbətək görüşümüzə xüsusilə Türkiyə-Azərbaycan əlaqələrinin geniş şəkildə dəyərləndirmək im-

kanımız oldu. Burada bütün sahələrlə bağlı müzakirələr apardıq, dəyərləndirdik və heyətlərimizdəki yoldaşlarımızla da bunları inkişaf etdirilməyə hazırıq. Təbii ki, Türkiyə-Azərbaycan münasibətləri bundan sonra daha fərqli bir şəkildə inkişaf etməlidir. Hazırda xüsusilə regionumuzdakı sıxıntılar birgə həmrəylik yolu ilə həll edəcəyimiz problemlərdir".

Prezidentlərin mətbuata birgə bəyanatı

Sentyabrın 3-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatla çıxış ediblər.

Prezident İlham Əliyev bəyanatında deyib: "Bu gün biz ikitərəfli görüşümüzə, eyni zamanda, heyətlərlə birgə görüşümüzə ikitərəfli əlaqələrimizin bütün istiqamətlərini müzakirə etdik və bir daha əmin olduq ki, Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir, ən yüksək zirvədədir. Bizim əlaqələrimiz dostluq, qardaşlıq üzərində qurulubdur. Bu gün biz dostluğumuzun, qardaşlığımızın gözəl binasını bu möhkəm təməl üzərində inşa edirik.

Siyasi əlaqələr gündən-günə genişlənir. Biz beynəlxalq təşkilatlarda bir-birimizə daim dəstək veririk, xarici siyasətlə bağlı məsləhətləşmələr aparırıq. Fərsətdən istifadə edərək, Türkiyə dövlətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münəqışəsinin həlli işində göstərdiyi səylərə görə və Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyini üçün minnət-

darlığımı bildirmək istəyirəm. Bu, bizim üçün çox önəmlidir. Türkiyə bütün dövrlərdə bu məsələ ilə bağlı öz siyasətini açıq şəkildə aparmışdır, daim Azərbaycanın yanında, haqqın, ədalətin, beynəlxalq hüququn yanında olmuşdur. Bu məsələ bu gün də müzakirə edilib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münəqışəsi bölgə üçün ən böyük təhdiddir. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri uzun illərdir ki, işğal altındadır, 20 faiz torpaqlarımız işğal altındadır, 1 milyondan çox qaçqın və məcburi köçkün var. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır, BMT Təhlükəsizlik Şurası – dünyanın ən ali qurumu bu münəqışə ilə bağlı 4 qətnamə qəbul etmişdir ki, orada erməni silahlı qüvvələrinin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılması tələb edilir. Əf-suslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymur və münəqışə hələ ki, öz həllini tapmayıb. Ermənistan-də göstərdiyi səylərə görə və Azərbaycan münəqışəsi yalnız beynəlxalq hüquq əsasında, ölkələrin ərazi bütövlüyü qor-

çivəsində öz həllini tapmalıdır. Əminəm ki, belə də olacaq.

Eyni zamanda, Azərbaycan da bütün beynəlxalq qurumlarda daim Türkiyənin yanındadır. Bu gün, eyni zamanda, biz gələn il Ermənistan-da qeyd ediləcək qondarma, sözdə "soyqırımı" ilə bağlı fikirlərimizi bölüşmüşük. Türkiyə ilə Azərbaycan həm xarici işlər nazirləri, həm səfirliklər səviyyəsində birgə fəaliyyət göstərir və göstərəcəklər. Diaspor təşkilatlarımız da, ictimai təşkilatlar da bu işlərdə birgə fəaliyyət göstərir və göstərəcəklər ki, biz dünyada qondarma "erməni soyqırımı"nın ifşası ilə bağlı öz işlərimizi əlaqələndirilmiş şəkildə aparaq. Ermənistan və dünya erməniliyi beynəlxalq ictimai rəyi çəşdirməyə, yalan üzərində tarix qurmaq istəyir, Türkiyəyə qarşı əsassız ittihamlar irəli sürür. Bunların heç bir tarixi əsası yoxdur. Bu, yalandır, böhtandır, iftirdir. Biz birgə səylərlə və bizə yaxın olan ölkələrlə birlikdə erməni yalanını bundan sonra da birgə ifşa edəcəyik".

Sonra Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bə-

yanatla çıxış edib: "Avqustun 28-də inauqurasiya mərasimindən dərhal sonra, növbəti həftədə Azərbaycana etdiyim bu səfər çərçivəsində hörmətli qardaşım İlham Əliyev ilə istər təkbətək, istərsə də geniş tərkibdə görüşlərimizdə iqtisadi, ticari, mədəniyyət, təhsil və xarici siyasətlə əlaqədar məsələləri geniş şəkildə dəyərləndirmə imkanımız oldu. Təbii ki, xarici siyasətdə qardaşlığımızın zirvəsi olan ən mühüm məsələ Dağlıq Qarabağ münəqışəsidir. Bu məsələni yenə də hər zaman olduğu kimi, gümündəliyimizin ən mühüm mədəsi olaraq müzakirə etdik, dəyərləndirdik. Bu məsələ ilə bağlı bundan sonra atacağımız addımları yenə aramızda eyni şəkildə həm təkbətək, həm geniş tərkibdə keçirilən görüşlərdə müzakirə etdik.

Təbii ki, müzakirə etdiyimiz digər mühüm həssas məsələ enerji məsələsidir. Əlbəttə ki, enerji sahəsi ilə əlaqədar olaraq TANAP çox böyük əhəmiyyət kəsb edir. Türkiyədən Avropaya gedəcək bu enerji xətti xüsusilə çox böyük əhəmiyyətə malikdir. Bu, Azərbaycanın enerji sektorunda gücünü

ortaya qoyması baxımından xüsusilə çox mühümdür. Bunu bir sülh xətti olması baxımından çox mühüm bir sərmayə olaraq görürəm. Bunun üçün də bu həmrəyliyimizin artıq son mərhələsinə gəldik. İnşallah, bu ayın 20-də təmələqoyma mərasimi keçiriləcəkdir. Yüksək səviyyəli rəsmilərin də iştirak edəcəyi təmələqoyma mərasimi ilə birlikdə bu addım atılacaqdır. İnşallah, qurğular da işə başlayacaq. Türkiyədə və Azərbaycanda görülməli işlərin böyük hissəsi tamamlandı. Bununla bərabər, artıq proses sürətlənərək, inşallah, davam edəcək. Təbii ki, bu həmrəyliyimizin ardından müvafiq sektorlarda – həm inşaat, həm boru sənayesi sahələrində canlanma meydana gələcək".

Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəərəfinə rəsmi ziyafət verilib.

Ziyafət başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı "Heydər Əliyev" ordeni təqdim edib.

• TƏDBİR

3



Sakinlərin müraciətləri diqqətlə araşdırılır

• ABADLIQ

4



MKTB-yə məxsus ərazilərdə işlər sürətlənib

• MÜSABİQƏ

5



Mükafata layiq yerlərə namizəd obyektlərin adı açıqlandı

• CƏMIYYƏT

6



Yeni idarəetmə formasına keçid müsbət nəticələr verir

Prezident İlham Əliyev Beyləqan və Füzuli rayonlarında olub

Avqustun 28-də Beyləqan rayonuna səfərə gələn Prezident İlham Əliyev Heydər Əliyev Parkında ümummilli liderin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyev Beyləqanda sosial xarakterli bir sıra obyektlərin – Gənclər Mərkəzinin, Şahmat məktəbinin, uşaq bağçasının açılışlarında iştirak edib, əsaslı təmir və yenidənqurmadan sonra Mərkəzi Şəhər Stadionunda yaradılmış şəraitlə tanış olub. Dövlət başçısı Beyləqanda Birinci Şahsevən-Əhmədli-Dünyamalılar kəndlərini birləşdirən avtomobil yolunun istifadəyə verilməsi mərasimində də iştirak edib.

Beyləqanda Gənclər Mərkəzi ilə tanışlıqdan sonra rayon gənclərinin və ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edən Prezident İlham Əliyev deyib: “Mən şadam ki, bizim gənclərimiz və tənpərvərdirlər və milli ruhda böyüyürlər, tərbiyə alırlar. Bu, çox önəmlidir, gənclərlə çoxsaylı görüşlərim əsnasında mən bu məsələlərə xüsusi diqqət yetirirəm. Bizim gənclərimiz bilikli, savadlı olmalıdırlar. Çünki müasir dünyada bilik, savad demək olar ki, hər şeyi həll edir.

İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görürük ki, o uğurların təməlinə intellektual potensial, texnoloji tərəqqi, elmin inkişafı və təhsilin səviyyəsi dayanır. Gələcəkdə bu amillər daha da böyük rol oynayacaq. Çünki bu gün istər iqtisadi sahədə, sənaye istehsalının inkişafında, hər bir sahədə müasir texnologiyalar hər şeyi həll edir. Ona görə bizim gənclə-



rimiz yaxşı oxumalıdır, bilik sahibi olmalıdır, gənclər peşəkar olmalıdırlar. Çünki bu gün Azərbaycanla bütün imkanlar var. İqtisadiyyat inkişaf edir, yeni iş yerləri, yeni sənaye müəssisələri, xidmət sahələri açılır ki, peşəkar kadrlara böyük ehtiyac var. Mən çox istəyirəm ki, bizim əsas, aparıcı sahələrimizin inkişafında Azərbaycan gəncləri öz rolunu oynasınlar. Belə göstərişlər verilməlidir. Ona görə bilik, savad, əlbəttə ki, hər bir gənc üçün, ölkə üçün, gələcəyimiz və hər bir insan üçün prioritet olmalıdır. Çünki əgər biliyin, savadın varsa, sən gələcəkdə özün üçün layiqli yer tapa bilərsiniz, yaxşı işlə təmin olursanız, yaxşı maaş alarsanız və beləliklə, həm özlən, həm ölkə üçün daha da böyük fayda verə bilərsiniz”.

Avqustun 28-də Füzuli rayonuna səfərə gələn Prezident İlham Əliyev əvvəlcə ümummilli lider Heydər Əliyevin Horadiz şəhərindəki abidə-

sini ziyarət edib, parkda yerləşən Heydər Əliyev Mərkəzində rayon ictimaiyyətinin nümayəndələri qarşısında çıxış edib: “Füzuliyə beşinci dəfədir gəlirəm. Ancaq Füzuli, Ağdam rayonlarında gedən inkişaf məni xüsusilə sevindirir. Çünki siz düşmənlə üz-üzə yaşayırırsınız, siz böyük cəsarət, mərdlik göstərirsiniz. Biz burada, düşmənlə üz-üzə Horadizdə biz bir güllüstan, bir abad şəhər görürük. Getsinlər öz şəhərlərinə baxsınlar. Bu gün Horadiz abadlığına görə onları paytaxtı olan qədim Azərbaycan şəhəri İrəvandan bir neçə dəfə üstündür. Bu, reallıqdır. Bunu hər kəs görür və gəlməlidir. Azərbaycan ictimaiyyəti də bunu bilməlidir.

Mən bu gün Beyləqanda gənclərlə görüş keçirmişəm. Bilirsiniz ki, indi biz gözəl bir proqram icra edirik, gəncləri göndəririk müxtəlif bölgələrə. Yeni bir bölgədən olan gənclər tətilə başqa bölgə-

lərə gedirlər, Azərbaycanla tanış olurlar. “Ölkəmizi tanıyaq” proqramını biz icra edirik. Çox istərdim bu bölgəyə – Ağdama, Füzuliyə daha çox gəlsinlər, görsünlər ki, bura dağılmış vətəniyətdə idi, siz bunu yaxşı bilirsiniz. Erməni vəhşiləri bir dəne də salamat ev qoymamışdılar, hər şeyi dağıtmışdılar və talan etmişdilər, oğurlayıb aparmışdılar. Amma baxın biz bərpa etdik. Horadiz şəhərdir, gözəl şəhərdir, yollar, xiyabanlar, ictimai yerlər, parklar, iş yerləri, məktəblər, uşaq bağçaları, muğam mərkəzi, idman kompleksi, hər şey var. Daha da yaxşı olacaq. Füzuli rayonunun inkişafı xüsusilə mənə dəyir. Həm Qarabağ üçün, həm Azərbaycan üçün. Ona görə biz bundan sonra da rayonun inkişafı üçün əlimizdən gələni edəcəyik və burada həyata keçiriləcək tədbirlər rayonu daha da gücləndirəcək.

227 dağılmış, yandırılmış ev bərpa edildi. Mən bu gün

evlərin birində olmuşam. Ancaq hələ ki, müxtəlif yerlərdə 300-dən çox dağılmış evlər var. İndi mən göstəriş vermişəm ki, təklif hazırlasınlar, biz o evlərin də bərpasına başlayaq. Bu gün Füzuli əhalisinin 50 faizdən çoxu artıq burada məskunlaşıb, 16 qəsəbə tikilibdir, evlər bərpa edilibdir, indi mənə deyirlər ki, hətta Bakıdan füzulililər qayıdırlar. Əlbəttə, qayıtmalıdırlar. Burada – doğma torpaqda gözəl şərait, gözəl iqlim, abadlıq var. Ona görə bu proses daha da sürətlə getməlidir və buna nail olmaq üçün burada şərait daha da yaxşı olmalıdır. Mən icra başçısından soruşuram ki, biz əlavə nə iş görməliyik. Mənə deyir ki, indi hər şey görülmüştür. Amma mən bilirəm ki, əlavə işlər də görülməlidir. Füzuli rayonunun kənd və qəsəbələrinin heç birində heç bir problem olmamalıdır. Biz buna nail olacağıq. İşlərin böyük hissəsi görüldü, qalan işləri də bərabər görəcəyik”.

Daha sonra Prezident İlham Əliyev Horadiz tikilmiş fabrikinin, 2 nömrəli körpələri evi-uşaq bağçasının, Tərix-Diyarşünaslıq Muzeyinin, Əhmədilər – Mollaməhərləri – Arayatl – Babı kəndlərarası avtomobil yolunun açılışında, işğal zamanı dağıdılmış evlərin və çoxmənzilli binaların bərpasından sonra istifadəyə verilməsi mərasimində iştirak edib.

Prezident İlham Əliyev Horadiz şəhərində Füzuli Rayon İcra Hakimiyyətinin yeni binasında yaradılan şərait və rayondakı Mil-Muğan hidroqovşağının fəaliyyəti ilə də tanış olub.

Azərbaycan dünyada idman dövləti kimi tanınır



Sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin Nankin şəhərində yeni yeməklər arasında keçirilən ikinci Yay Olimpiya Oyunlarında iştirak etmiş milli komandamızın üzvlərini qəbul edib.

Dövlətimizin başçısı olimpiadada yüksək nəticə göstərmiş idmançılarımızı təbrik edib, onlara gələcək karyeralarında uğurları diləyib: “Yeni yeməklərin Yay Olimpiya Oyunlarında milli komandamız Vətəni ləyaqətlə təmsil etmişdir və Vətənə böyük qələbə ilə qayıtmışdır. Bu qələbəni əldə edən idmançılar, onların məşqçilərinin ürəkdən təbrik edirəm, Azərbaycan dövləti adından onlara öz təşəkkürümü bildirirəm.

Bu, doğrudan da böyük qələbədir. Bizim komandamız 10-cu yerə layiq görülmüşdür, 12 medal qazanmışdır, onlardan 5-i qızıl medalıdır və Avropa ölkələri arasında 6-cı, müsəlman ölkələri arasında isə 1-ci yerdədir. Nəzərə alsaq ki, bu oyunlarda 200-dən çox komanda iştirak edirdi, əlbəttə, hər kəs görə bilər ki, bu, doğrudan da böyük tarixi qələbədir. Bu qələbə məni çox sevindirir, bilirəm ki, Azərbaycan xalqını da sevindirir. Çünki bu, Azərbaycan gənclərinin və Azərbaycan dövlətinin qələbəsidir.

İdman yarışları, Olimpiya Oyunları, yeni yeməklərin Olimpiya Oyunları ölkələr arasında milli komandasıdır. Hər bir ölkə çalışır ki, bu yarışlarda daha da yüksək yerə sahib çıxsın. Ancaq Azərbaycanın milli komandası bunu sübut edibdir və bizdən qabaqki yerlərdə dünya idmanının ənənəvi liderləridir. Belə olan halda, bizim qələbəmizin mənası daha da böyükdür. Bu, tarixi qələbədir, böyük qələbədir. Azərbaycan idmanının yüksəkliyi qaldırılması işində Azərbaycanın bütün idman ictimaiyyətini təbrik edirəm. Əminəm ki, bizim gənc idmançılarımız gələcəkdə də yüksək nəticələr göstərəcəklər və gələcək illərdə keçiriləcək Yay Olimpiya Oyunlarında da Azərbaycanı ləyaqətlə təmsil edəcəklər.

Azərbaycan idman dövlətidir, bunu beynəlxalq Olimpiya hərəkatının rəhbərləri qeyd edirlər. Son illərdə bu istiqamətdə aparılan dövlət siyasəti bu vəziyyətə gətirib çıxarıb ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizin böyük idman uğurları vardır. Hər il idmançılarımız müxtəlif beynəlxalq idman yarışlarında yüzlərlə medal qazanırlar. Azərbaycanı keçirilən dünya, Avropa çempionatları idmanı ölkəmizdə geniş şəkildə təbliğ edir və uşaqları, gəncləri, yeni yeməkləri idman bölmələrinə gətirir, beləliklə, ardıcılıq təmin edilir. Bizim gərkəmli idmançılarımız Azərbaycanı ləyaqətlə təmsil edirlər. Son Olimpiya Oyunlarında Londonda biz tarixi qələbə qazanmışıq. Bu Olimpiyada 10 medal qazanmışıq və komanda hesabında 30-cu yerdə, Avropa ölkələri arasında isə 15-ci yerdə idik. Əlbəttə ki, bu nəsilə arasındakı əlaqə kəsilməməlidir. Siz gənc idmançılar əlbəttə, təbii olaraq istəyirsiniz ki, gələcəkdə Olimpiya çempionları olasınız və sizin qarşınızda gözəl nümunələr var.

Çünki müstəqil Azərbaycan dövləti iştirak etdiyi bütün Olimpiya Oyunlarında, hər dəfə növbəti Olimpiya Oyunlarında daha da yüksək yerə layiq görülmüştür. Bu ardıcılıq, qələbə ardıcılığı davam edir və nəsilə ardıcılığı da bu gün təmin edilir. Bu, idmanın inkişafının əlamətidir. Çünki yeni yemə-uşaq idmanına çox böyük diqqət göstərilir və hər bir ölkənin idman inkişafını məhz uşaq-yeni yemə idmanı müəyyən edir. Kadr hazırlığı, məşqçilərin peşəkarlığı və əlbəttə ki, idman siyasətinin məqsədyönlü olması burada əsas şərtlərdir. Bütün bu amillər – gənc, istedadlı idmançılar, peşəkar məşqçilər, idmana rəhbərlik edən qurumların arasında olan əlaqəlilik Azərbaycanı vaxtdır ki, bu, heç də hər bir ölkədə mövcud deyil. Beynəlxalq Olimpiya Hərəkatının nümayəndələri daim bir məsələni qeyd edirlər ki, Azərbaycanda Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri, klublar bir komanda kimi sistemli şəkildə fəaliyyət göstərirlər və bizim uğurlarımızın əsas səbəbi bundan ibarətdir”.

Mehriban Əliyeva idman obyektlərində görülən işlərlə tanış olub



Avqustun 28-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ölkəmizdə keçiriləcək bu mötəbər tədbirə hazırlıqla əlaqədar inşaatı davam etdirilən və yenidən qurulan idman obyektlərində görülən işlərlə tanış olub.

Mehriban Əliyeva əvvəlcə Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə maraqlanıb. Gənclər və idman naziri Azad Rəhimov layihə əsasında görülən işlər barədə ətraflı məlumat verib. Təşkilat Komitəsinin sədrinə stadionun müxtəlif görünüşləri təqdim edilib. Müəmməlliyi ilə diqqəti cəlb edən, 70 min tamaşaçı tutumu olacaq, altımərtəbəli stadionda indiyədək layihə çərçivəsində nəzərdə tutu-

lan tikinti işlərinin əsas hissəsi başa çatıb. Beynəlxalq standartlara tam cavab verəcək bu idman obyektində əsas stadion, məşqlər üçün köməkçi stadion və yardımçı tribunalar və digər infrastruktur tikilir. İdman obyektində əil tamaşaçılar üçün də bölmələr nəzərdə tutulub. Ərazidə avtomobillər üçün 3 min 100 yerlik park da yaradılacaq, stadionun ətrafında əsaslı abadlıq və geniş yaşllaşdırma işləri aparılacaq.

Sonra Mehriban Əliyeva Heydər Əliyev adına İdman-Konsert Kompleksində və Dənizkənarı Bulvarı yerləşən Bakı İdman Sarayında görülən təmir işləri ilə tanış olub, Su İdmanı Sarayında inşaat işlərinin gedişi ilə maraqlanıb, müvafiq tapşırıq və tövsiyələrini verib.

Paytaxt məktəbləri yeni dərslə tanış olub



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Bakının Nəsimi rayonundakı 46 nömrəli tam orta məktəbin, sentyabrın 2-də isə 54 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vətəniyətdə tanış olub.

Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər ardıcıl olaraq həyata keçirilir. Xüsusi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq orta məktəblərin, ayrı-ayrı təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilir, təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ən müasir infrastruktur yaradılır. Yeni dərslə tanış olub respublikanın hər yerində oldu-

ğu kimi, paytaxtda və əlavə də ətraf qəsəbələrdə orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən qurulur və lazımı avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir.

46 nömrəli tam orta məktəbin binası 1969-cu ildə inşa olunub. Dörd mərtəbədən, 65 sinif otağından ibarət məktəb 1560 şagird yerlikdir. Yeni dərslə tanış olub məktəbin bütün sinif otaqları, ayrı-ayrı fənn kabinetləri əsaslı şəkildə təmir edilib, lazımı avadanlıq və ləvazimatla təchiz olunub. Məktəbdə vergilər mövzusunda dərslərin keçirilməsi üçün xüsusi kabinetlər də yaradılıb. Məktəbdə ən müasir havalandırma və işıqlandırma sistemləri quraşdırılıb. Ətraf ərazilərdə abadlıq və quruculuq işləri həyata keçirilib.

54 nömrəli məktəbin bi-

nası 1976-cı ildə inşa olunub. Üçmərtəbəli bina iki korpusdan ibarətdir. 56 sinif otağı olan məktəb 1076 şagird yerlikdir. Yeni dərslə tanış olub məktəbin binası əsaslı şəkildə yenidən qurulub. Bütün sinif otaqları, fənn kabinetləri ən müasir tələblər səviyyəsində təmir edilib. Məktəb yüksək tələblərə cavab verən avadanlıq və müasir dərslə ləvazimatları ilə təchiz edilib. Şagirdlərin hərbi hazırlığının və vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə məktəbdə hərbi hazırlıq sinfi də yaradılıb. Müasir istilik və işıqlandırma sistemləri quraşdırılıb. Məktəbin 1 hektar yarım həyətyanı ərazisində abadlıq və yaşllaşdırma işləri görülüb.

Dövlətimizin başçısı məktəblərin sinif otaqlarında, fənn kabinetlərində yaradılan şəraitlə yaxından tanış olub.

BİNƏQƏDİ

Təsisçi:
Bineqedi Rayon İcra Hakimiyyəti

Baş redaktor:
Rüfət Mərdanov

Ünvan:
AZ1130, Bakı, Bineqedi rayonu,
Nizami Nərimanov küçəsi, 75

Tel.: (012) 563 57 28

E-mail: bineqedi-qazet@mail.ru

Qeydiyyat nömrəsi: 55 | VÖEN: 1002874841

"Bineqedi" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan" nəşriyyatında çap edilmişdir

Tiraj: 2000 | Qilymeti: 40 qəpik

Sakinlərin müraciətləri diqqətlə araşdırılır

MƏHƏBBƏT ORUCOV

Avqustun 29-da 8-ci mikrorayonda, Azadlıq prospektindəki 20 sayılı binanın qarşısındakı əhalinin kütləvi tədbirlər evində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun sakinlərlə növbəti səyyar görüşü keçirilmişdir. Görüşdə RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri və məsul işçiləri, hüquq-mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 190-dan çox mikrorayon sakini iştirak etmişdir.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı görüşü açaraq cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sosial-iqtisadi sahədə əldə olunan böyük uğurlardan, habelə abadlıq və quruculuq məqsədilə həyata keçirilən çoxşaxəli layihələrdən söz açmışdır. Bildirmişdir ki, həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan sürətlə inkişaf edərək regionun ən qüdrətli dövlətinə çevrilmiş, beynəlxalq arenada nüfuz və mövqelərini daha da möhkəmləndirmişdir.

X.İsgəndərov ölkə başçısının diqqət və qayğısı altında respublikanın digər bölgələrində olduğu kimi, Binəqədi rayonunda da genişmiqyaslı abadlıq və quruculuq işlərinin həyata keçirildiyini, vətəndaşları qayğılandıran problemlərin əksəriyyətinin həllini tapdığını vurğulamışdır: "Rayonun digər ərazilərində olduğu kimi, 8-ci mikrorayonda da genişmiqyaslı abadlıq, quruculuq və yenidənqurma işləri həyata keçirilir. Bu müddətdə ərazidə xeyli sayda abad məhəllə salınmış, binaların fasadları təmir edilmiş,



dam örtüyü dəyişdirilmişdir. İşıq, qaz və su ilə bağlı problemlər aradan qaldırılmışdır. Sakinlərin normal istirahəti üçün məhəllələrdə onlarla mini-park və yaşıllıqlar salınmışdır. Amma bu son deyil – işlərimiz davam edir. Görülən işlər 8-ci mikrorayon sakinlərini də qayğılandıran problemlərin həllinə imkan verəcəkdir.

Rayonun müxtəlif ərazilərində belə görüşlərin keçirilməsinin önəmə halını aldığını deyən icra hakimiyyəti başçısının sözlərinə görə, məqsəd sakinləri narahat edən problemləri onların dilindən eşitmək və həlli istiqamətində zəruri tədbirləri həyata keçirməkdir. İndiyədək 8-ci mikrorayonun sakinləri ilə dafələrlə görüşdüyünü deyən rayon icra hakimiyyətinin başçısı ərazidə abadlıq-quruculuq işlərinin davam etdirildiyini diqqətə çatdırmışdır: "Bu görüşlərin nəticəsində ki, sakinləri narahat edən bir çox problemlər öz həllini tapmışdır. 8-ci mikrorayonla yanaşı, rayonun iri qəsəbə-

lərindən olan Binəqədidə də genişmiqyaslı abadlıq işləri aparılır. Nizami Nərimanov küçəsində yerləşən 85 və 86 sayılı binaların, Azadlıq prospektində 34 sayılı binanın həyətidə abadlıq işləri davam etdirilir. Araşdırmalar göstərir ki, rayon icra hakimiyyətinə müraciətlər daha çox abadlıq aparılan ünvanlardan daxil olur və bu da insanların inamından irəli gəlir. Təbii ki, hər bir sakin istəyir ki, onun yaşadığı küçə abadlaşdırılsın. Amma bu məsələdə tələskənliyə yol vermək olmaz. Abadlıq işləri Dövlət Proqramına müvafiq surətdə, mərhələli şəkildə həyata keçirilir. Sakinlərin müraciətləri diqqət mərkəzindədir və icra hakimiyyəti bu işlərə həssaslıqla yanaşır".

Rayon icra hakimiyyətinin başçısı vurğulamışdır ki, sakinləri qayğılandıran məsələlərin həlli Binəqədi RİH-in fəaliyyətində mühüm yer tutur: "Ölkə başçısının icra strukturlarından başlıca tələbi insanlar arasında olmaq, onları dinləmək, problemlə-

rini həll etməkdir. Binəqədi RİH-də bu məqsədlə bir sıra mühüm tədbirlər həyata keçirilib. Sakinlərin Müraciət Xidməti (1646) gün ərzində



əhaliyə xidmət göstərir". Daha sonra sakinlərin şikayət və təklifləri dinlənilmişdir. 8-ci mikrorayon 74 sayılı binanın sakini Həmid Hərişçi mikrorayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə min-

nətdarlığını bildirmiş, yaşadığı ərazidə narahatlıq doğuran bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etmişdir. O, həmçinin, Binəqədi rayonunda icra edilən "Təmiz Binəqədi" layihəsinin dəstəklədiyini və ona qoşulduğunu diqqətə çatdırmışdır.

Şikayətçini diqqətlə dinləyən icra başçısı bildirmişdir ki, yaxın zamanlarda ərazidəki qarajların götürülməsi nəzərdə tutulmuşdur: "Həmin qarajların bəziləri "avtoyuyucu", bəziləri isə "gözəllik salonu" kimi fəaliyyət göstərir. Bununla bağlı əhali ilə də geniş söhbətlər aparılıb, nəticədə 6 qaraj götürüldü. Nizami Nərimanov küçəsində vaxtilə tikilmiş artıq başa çatdırılmışdır. Söküntü işləri məhkəmə qərarına

işlərindən narazı olsalar da sonra başa düşdülər ki, biz ərazidə sakinlərin normal istirahəti üçün gözəl park salırıq. İnsanlar ərazidə aparılan abadlıq işlərində şəxsən iştirak edirlər. Onu da bildirim ki, iyulun 1-dən icra olunan "Təmiz Binəqədi" layihəsinin məqsədi də məhz sakinlərin bu prosesə könüllü qoşulmasını təmin etməkdir".

Yaşadığı binanın sakinləri adından danışan Akif Quliyevin sözlərinə görə, 8-ci mikrorayon Bakıda mövcud olan digər mikrorayonlardan özünəməxsusluğu, memarlıq üslubu ilə fərqlənir: "Təqdirəlayiq haldır ki, aparılan abadlıq-quruculuq işləri zamanı mikrorayonda binaların memarlıq üslubu qorunub saxlanılır".

91 sayılı binanın sakini Azər Cümşüdoğru mikrorayon-

yerləşən binaların 280-dək girişini təmir olunmuşdur və bu proses davam etdirilir.

Nizami Nərimanov küçəsi 21 sayılı binanın sakini Həbib Nəsirov yaşadığı binanın dam örtüyünün bərpad vəziyyətində olduğunu diqqətə çatdırmış, 34 sayılı binanın sakini Əfqan Ağayev isə ərazidə "xeyir-şər" evinin tikilməsini xahiş etmişdir. Görüşdə çıxış edən bir neçə sakin bəzi ərazilərdə ağacların vaxtında suvarılmasından və qurumuş qovaq ağaclarının kəsilib götürülməməsindən şikayətlənmişlər.

Sakinləri diqqətlə dinləyən icra hakimiyyətinin başçısı bir daha vurğulamışdır ki, ölkə başçısı Binəqədi rayonunun problemlərinin həllinə xüsusi diqqətlə yanaşır: "Bunun üçün kifayət qədər məbləğdə vəsait ayrılıb, bütün xidməti təşkilatlara lazımi şərait yaradılıb. Bu gün Binəqədidə görülən işlər bir nümunədir. Abadlıq-quruculuq istiqamətində işlərimizi bundan sonra da davam etdirəcəyik".

Sonra Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə yerində konkret tapşırıqları vermişdir.

Görüşün sonunda Xaləddin İsgəndərov Binəqədi RİH başçısı Aparatının Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş söhbəsinin müdiri, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovu 60 illik yubileyi münasibətlə təbrik etmiş, işində uğurlar arzulamışdır. Yubilyara icra hakimiyyəti tərəfindən xatirə hədiyyəsi təqdim olunmuşdur.

"Təmiz Binəqədi" – təmizlik və abadlığın uğurlu layihəsi

Bütün dünyanın ən möhtəşəm idman tədbiri Olimpiya Oyunları sayılır. Olimpiya Oyunları zamanı, adətən, dünyanın heç bir yerində müharibələr aparılmır, sülh, əmin-amanlıq yaşanır. 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarının vətəni isə Azərbaycan olacaq. Növbəti illərdə bu oyunların açılış mərasimində Azərbaycan komandası bütün ölkələrdən qabaqda addımlayacaq. Bu, ölkəmizin həm nüfuzunun, həm də şan-şöhrətinin artmasına zəmin yaradacaq.

"Bakı-2015" Avropa Oyunlarına 1 ildən də az vaxt qalır. Ölkəmiz bu möhtəşəm idman tədbirinə hazırlıq işlərini başa çatdırmaq üzrədir. Bakıda inşa olunan idman qurğularının bir neçəsi artıq istifadəyə verilib, digərlərində son tamamlama işləri aparılır. Möhtəşəm oyunlarda qitənin 6000-dən çox idmançısı öz gücünü sınayacaq. İdmançıların və turistlərin yerləşdirilməsi üçün ən müasir tələblərə cavab verən hotellər inşa olunub. "Olimpiya kəndi" bütün tələblərə cavab verəcək səviyyədədir. Hazırda 65 min tamaşaçı tutumu olan Olimpiya Stadionunun inşası da tamamlanmaq üzrədir.

Avropa Oyunları zamanı paytaxtımıza minlərlə turist təşrif buyuracaq. Ayrı-ayrı ölkələri təmsil edən bu insanlar ölkəmizin tarixi, mədəniyyəti, gözəməli-görməli yerləri ilə tanış olmaq imkanı əldə edəçəklər.

Şübhəsiz ki, xarici qonaqların ölkəmizdən xoş təəssüratla ayrılması vacib



şərtlərdən biridir. Yəni onlar şəhərimizin gözəlliyi ilə yanaşı, onun təmizliyinə, səliqə – sahanına da şahidlik etmişdirlər. Bu baxımdan, hazırda paytaxtımızın hər bir yerində, xüsusilə Avropa Oyunlarının keçiriləcəyi arealaların yerləşdiyi ərazilərdə təmizlik işləri xüsusi diqqətə saxlanılır. Həmin yerlərdə səliqə-sahman yaradılır,

genişmiqyaslı abadlıq işləri aparılır.

Avropa oyunlarının atıcılıq yarışları Binəqədi rayonu ərazisində inşa olunan Bakı Atıcılıq Mərkəzində keçiriləcək. Hazırda burada işlər sürətlə davam etdirilir. Binəqədi rayonunun bütün ərazilərində isə təmizlik işləri aparılır. Binəqədi RİH başçısının sərəncamı ilə iyul

ayının 1-dən start götürmüş "Təmiz Binəqədi" layihəsi də məhz Avropa Oyunlarına hazırlıqla bağlıdır. Layihə çərçivəsində həyata keçirilən tədbirlər planı müxtəlif bölmələrdən ibarətdir.

"Təmiz Binəqədi" layihəsinin birinci bölümü daha çox təbliğat və maarifləndirmə xarakteri daşıyır. Bu bölüm layihənin ən vacib hissəsi sa-

yla bilər. Çünki təmizliyin qorunmasında ən vacib amil təbliğat işləri ilə bağlıdır. İnsanlar arasında aparılan təbliğat işləri lazımi səviyyədə olarsa, bu, təmizliyin yarısı sayılır. Təbliğat işləri müxtəlif üsullarla həyata keçirilir. Məsələn, məişət tullantılarının toplandığı konteynerlərin üzərində əks olunan "Təmiz Binəqədi" loqosu sakinlərin diqqətini cəlb edir. Yəni bu loqonu gören hər bir insan

obyektlərində, istirahət və mədəniyyət parklarında, iri sənaye müəssisələrində "Təmiz Binəqədi" layihəsi ilə bağlı mütəmadi görüşlər keçirilib. Bütün bunlar rayonun təmiz saxlanılmasında mühüm əhəmiyyət kəsb edir. Ekoloji vəziyyətin normalaşdırılması məqsədi də layihədə öz əksini tapıb. Belə ki, bununla bağlı rayon ərazisində yaşıllaşdırma işləri aparılır, ağaclar ekilir. Həmçinin rayon ərazisində

münasibətdən irəli gəlir. Sakinlər rayonun təmizliyi üçün təmənnsiz xidmət göstərirlər.

Belə layihələrdə gənclərin iştirakı daha önəmlidir. Çünki gənc nəslin təmizlik, abadlıq işlərinə göstərdiyi münasibət daha vacibdir. Adətən, əksər gənclər təmizlik işlərinə o qədər də məhəl qoymur, istifadə etdikləri müxtəlif məhsulların tullantılarını zibil qutularına atmağa tənbellik edirlər. Bi-



vicdani qarşısında hesabat verməli olur.

Binəqədi sakinlərinin layihəyə cəlb olunması məqsədilə digər stimulyerici işlər də həyata keçirilir. Layihə çərçivəsində "Ən təmiz obyekt", "Ən təmiz uşaq bağçası", "Nümunəvi səhiyyə müəssisəsi", "Ən təmiz fərdi ev" kimi müsabiqələr keçirilir. Həmin müsabiqələrin qalibləri mükafatlara layiq görülməklər. Ötən müddət ərzində ticarət və məişət

ekoloji tarazlığın qorunması məqsədilə avtomobillər nəzərdə saxlanılır.

"Təmiz Binəqədi" layihəsinin həyata keçirilməsinə artıq iki aydır ki, start verilib. Bu dövr ərzində rayon ərazisində lazımi qədər iş görülmüş və hazırda da davam etdirilir. Rayonda hər həftənin şənbə və bazar günləri təşkil olunan iməcilliklər də "Təmiz Binəqədi" layihəsinə ciddi dəstəkdir. Bu aksiyalarda Binəqədi sakinlərinin fəal iştirakı insanların layihəyə isti

nəqədidə həyata keçirilən bu layihə isə rayon gənclərinin təlim-tərbiyəsini, etik qaydalara riayət etməklə bağlı fəaliyyətlərini üzə çıxarır. Binəqədi gəncləri layihəyə fəal şəkildə qoşularaq müxtəlif aksiyalarda iştirak edir, sakinlər arasında təbliğat işləri aparılır.

"Təmiz Binəqədi" layihəsi çərçivəsində paytaxtın ən böyük rayonlarından olan Binəqədidə Avropa Oyunlarına hazırlıq işləri ardıcıl, düşünülmüş və planlı şəkildə həyata keçirilir.



Binəqədi rayonunda əmək münasibətlərinin rəsmiləşdirilməsinə ciddi nəzarət olunur

Elnur İmanov: "Rayonumuz elektron əmək müqavilələrinin işlənilməsi və bazaya daxil edilməsi sahəsində öncüllər sırasındadır"

SİYAVUŞ ƏMİRLİ

Əmək Məcəlləsinə edilmiş son dəyişiklikləy əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində daxil edilməsi işəgötürənlərin vəzifələrinə aid edilib: təşkilati-hüquqi formasından, mülkiyyət növündən asılı olmayaraq, bütün işəgötürənlər (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələri istisna olmaqla) əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişini elektron informasiya sistemində qeydiyyatdan keçirməlidirlər. Əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində daxil edilməsi üçün işəgötürənlər və ya onların səlahiyyətli nümayəndələri gücləndirilmiş elektron imzaya əsasən məlumat verməyini istədik.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanov qəzetimizə müsahibəsində yeni sistemin tətbiqinin üstünlükləri, habelə rayon icra hakimiyyətində bu sahədə həyata keçirilən tədbirlər barədə danışmışdır.

- Elnur müəllim, əmək müqaviləsi üzrə elektron informasiya sisteminin yaradılması və tətbiqi, Sizcə, hansı zərurətdən irəli gəlir?

- Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2014-cü il 3 fevral tarixli "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" Qanunun təbii barədə" fərmanı ölkəmizdə qeyri-leqal məşğulluqla mübarizə və əmək bazarına nəzarətin gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Fərmandan irəli gələn vəzifələrin həyata keçirilməsi üçün Əmək Məcəlləsinə edilmiş son dəyişiklikləy əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ölkədə əmək bazarına nəzarətin gücləndirilməsinə, qeyri-leqal məşğulluğun aradan qaldırılmasına, habelə işçilərin hüquqlarının daha etibarlı qorunmasına xidmət edən yeni sistemin yaradılmasına təmin etmişdir. Artıq fəaliyyətə başlamış bu sistem, ilk növbədə, işləyən əhalinin əmək hüquqlarının daha səmərəli müdafiəsinə şərait yaradır.

- Elektron əmək müqaviləsinin hansı üstünlükləri vardır?

- Bu sistem işçilərin əmək hüquqlarının müdafiəsinə, əmək müqaviləsində əksini tapmış məlumatların elektron informasiya sistemindən əldə edilə bilməsinə şərait yaradır. Son dəyişiklikləy qədar Əmək Məcəlləsinə işəgötürənlər işçi arasında müqavilənin yalnız iki nüsxədə ibarət bağlanması və onun bir nüsxəsinin işçiyə təqdim edilməsi nəzərdə tutuldu. Lakin qanunvericiliyin bu tələbi, adətən, işəgötürən tərəfindən pozulur, müqavilənin bir nüsxəsi işçiyə təqdim edilmirdi. Bir çox hallarda əmək müqavilələri boş formada, zəruri məlumatlar qeyd edilmədən tərtib olunduğundan, bu, sonradan işçilərin əmək hüquqlarının müdafiəsində ciddi problemlər yaradırdı. Nəticədə işçi öz hüquqlarını bilmədiyinə və əlində rəsmi sənəd olmadığının görə, hüquqlarını tələb edə bilmirdi. Elektron informasiya sistemi işə salındıqdan sonra işəgötürənlər işçi arasında bağlanmış əmək müqaviləsində qeyd olunan zəruri məlumatlar sistemə daxil edilir. İşçi istər evdə, istər işdə, istərsə də başqa

bir yerdə elektron informasiya sistemində daxil olaraq müqavilənin mətnini əldə edə bilər. **- Elektron informasiya sisteminin işi barədə də məlumat verməyinizi istərdik.** - Elektron informasiya sistemi və onun proqram təminatı elə hazırlanıb ki, işəgötürən üçün hansısa problem yaranmasın. İşəgötürən asanlıqla sistemə daxil ola və əmək müqaviləsi bildirişini qeydiyyatdan keçirə bilər. Bu, Əmək Məcəlləsinə dəyişikliklərlə əldə edilən məlumatlar əmək müqaviləsi bağlanarkən tələb olunan məlumatların (FİN) və sosial sığortada xəbərdarlığının nömrəsi (FIN) və sosial sığortada xəbərdarlığının nömrəsi də daxil edilir. İşçinin kodunu sistemə daxil edilməsi digər məlumatların müvafiq mərkəzi icra hakimiyyətlərinin elektron informasiya ehtiyatlarından inteqrasiya olunmasına şərait yaradır. Həm işəgötürən, həm də işçi barədə məlumatlar avtomatik olaraq sistemə əksini tapır. Bu, işəgötürənin işinin asanlaşdırılması üçündür. Yəni işəgötürən çox cüzi vaxt sərf etməklə əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə məlumatı bir iş günü ərzində əldə etmək imkanına malik olur. Sistemdə məlumatların təhlükəsizliyi məsələləri də nəzərə alınmışdır. İşəgötürən yalnız bağlanmış əmək müqavilələri barədə məlumatı sistemə görə və yalnız işçiləri barədə məlumat əldə edə bilər. Onun digər şəxslər barədə məlumat



Elnur İmanov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri

əldə etmək imkanları yoxdur. İşçi də eyni qaydada - yalnız özünə aid məlumatları sistemə görə bilər. Bu, işləyən əhalinin hüquqlarının müdafiəsinə yönəlmiş şəffaf bir sistemdir.

- Əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində daxil edilməsi işçi, işəgötürən və müvafiq dövlət orqanları üçün nə vəd edir?

- Bu sistem əmək müqaviləsinin imzalayan tərəflərin və eyni zamanda, müvafiq dövlət orqanlarının məsuliyyətini artırır, bu sahədə şəffaflığı tam təmin edir. Həm işçi, həm işəgötürən, həm də müvafiq dövlət orqanlarının bu sahədə vəzifə və məsuliyyətlərinin ölçüsü dəqiq müəyyən olunub: yeni sistemin tətbiqi ilə işçi əmək müqaviləsinin imzalanmaması, onun əmək və sosial hüquqlarının məhdudlaşdırılması halları aradan qaldırılıb; işəgötürənlər əmək müqaviləsi bağlanmadan işçinin əmək fəaliyyətinə cəlb edilməsi kimi ittihamlardan azad olub; mövcud bazar iqtisadiyyatı şəraitində sərbəst rəqabət şəraiti təmin edilir. Əmək münasibətlərinin rəsmiləşdirilməsi nəticəsində vətəndaşların və təsərrüfat subyektlərinin məcburi sosial sığortaya keçməsinə şərait yaradır. Bu, vətəndaşların əmək və sosial hüquqlarının müdafiəsinə, işəgötürənin məsuliyyətinin, habelə aidiyyəti dövlət qurumlarının öhdəliklərinin artırılmasına yönəldilmiş müasir və olduqca şəffaf sistemdir.

- Yeni sistemin tətbiqi ilə bağlı Binəqədi rayonunda həyata keçirilən tədbirlər barədə nə deyə bilərsiniz?

- İdarəçilikdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, elektron xidmətlərin genişləndirilməsi Binəqədi Rayon İcra Hakimiyyətinin fəaliyyətində mühüm yer tutur. Binəqədi

MKTB-yə məxsus ərazilərdə işlər sürətlənib

M.ORUCOV

Binəqədi rayonunda abadlıq-quruculuq və yenidənqurma işlərinin uğurla həyata keçirilməsində, əhalini qayğılandırmaq üçün problemlərin həllində Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi (MKTB) də yaxından iştirak edir. MKTB "Təmiz Binəqədi" layihəsi çərçivəsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.

Ötən müddətdə MKTB-nin nəzarət etdiyi ərazilərdə - 6, 7, 8 və 9-cu mikrorayonlarda genişmiqyaslı abadlıq və quruculuq işlərinə başlanılmışdır. Görülən işlər nəticəsində köhnə və baxımsız məhəllələrin görkəmi tanınmaz dərəcədə dəyişmiş, insanlarda razılıq doğuran istirahət guşələri yaradılmış, yaşıllıqlar salınmışdır. Məhəllələrdəki yaşayış binalarının fasadları yenilənmiş, giriş qapıları kodlaşdırılmış, həyətlərdə istirahət köşkləri, oturmaqçılar, uşaqlar üçün oyləncə qurğuları quraşdırılmışdır. Bəzi məhəllələrdə inşa edilmiş müasir tipli "xezir-şər" evləri zəruri əvəzlənməyə təchiz edilərək sakinlərin istifadəsinə verilmişdir. 2015-ci ildə Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar



ölkədə ciddi hazırlıq işlərinə başlanılmış, bununla əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən xüsusi sərəncam imzalanmışdır. Sənədə əsasən, Binəqədi rayonu ərazisində görülən işlər haqqında Tədbirlər Planı hazırlanmışdır.

Qurumun baş mühəndisi Vəli Əliyev bildirdiyinə görə, Tədbirlər Planı əsasında MKTB-nin də qarşısında müəyyən vəzifələr müəyyən edilmişdir. Onun sözlərinə görə, təkcə ötən ay qurumun sifarişində "Qlobal Konstruksion" şirkəti tərəfindən 102 saylı Mənzil Kommunal İstismar Sahəsi

nə (MKİS) məxsus ərazidə - Ziya Bünyadov prospektində yerləşən 19, 21, 9/5 saylı binalarda üzləmə işləri sona çatdırılmışdır. Ay ərzində 78 saylı MKİS-in balansında olan 23, 11, 11b saylı binaların, habelə Xəzər Dəniz Gəmiçiliyi İdarəsinə və "Azəriitifaq" məxsus yaşayış binalarında fasadların üzlənməsi prosesi yekunlaşdırılmışdır: "Hazırda bir neçə fərdi evdə, həmçinin 9-cu mikrorayonda yerləşən H.Babaşov küçəsi 15 və S.Məmmədova küçəsi 201, 203, 207, Ü.Hacıbəyov küçəsi 2a, R.Bəhbudov küçəsi 1a, 1b və İ.Cümşüdoğ küçəsi 15 sayılı kooperativ binalarda əsaslı təmiri işləri davam etdirilir".

V.Əliyev vurğulamışdır ki, binaların fasadları ilə yanaşı, onların girişləri də müasir tələblər səviyyəsində təmir edilir: "Hazırda 108 saylı MKİS-in ərazisində yerləşən bir sıra yaşayış binalarının girişlərində təmir işləri həyata keçirilib. Bundan əlavə, 6-cı mikrorayonda yerləşən Ə.Əliyev küçəsi, 89 saylı binanın girişində də təmir işlərinə başlanılmışdır".

Onun sözlərinə görə, rayonda davamlı olaraq aparılan abadlıq işləri çərçivəsində Z.Məmmədov prospektindəki binaların dam örtükləri də dəyişdirilmişdir: "Bu işlər rayonun digər ünvanlarında yerləşən yaşayış bina-

larında da həyata keçirilib. 9-cu mikrorayon, A.Məmmədov küçəsi, 69 saylı binanın qarşısı, 8-ci mikrorayondakı N.Nərimanov küçəsi 85, 77, Azadlıq prospektində yerləşən 28 və 30 saylı binaların həyətləri, eyni zamanda prospekt boyu yol kənarları abadlaşdırılmış, əraziyə insanların zövqünü oxşayan gül-çiçək əkilmiş, ortıyı salınmışdır. Hazırda Azadlıq prospektində 28 saylı binanın həyəti abadlaşdırılıb".

Baş mühəndis V.Əliyev bizimlə söhbətində qısa hazırlıqla bağlı işlərin də normal qaydada gətirildiyini qeyd etmişdir: "Qısa hazırlıqla bağlı Yangından Mühafizə Cəmiyyəti tərəfindən 6, 7, 8 və 9-cu mikrorayonlarda yaşayış binalarında tüstü və havadəyişmə kanallarının təmizlənməsi işləri həyata keçirilmiş, ay ərzində 355 mənzildə hava və tüstü kanalları təmizlənməmişdir".

Müsahibimiz MKTB-nin sifariş əsasında Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamenti tərəfindən 8-ci mikrorayonda N.Nərimanov, S.S.Axundov və İ.Ə.Əliyev küçələrində 31 ədəd yeni işçidirəyinin quraşdırıldığını da diqqətə çatdırmışdır.

"SMX-1646" fəaliyyətini uğurla fəaliyyət göstərir

MAIL

Yerli icra hakimiyyəti orqanları arasında ilk dəfə olaraq Binəqədi Rayon İcra Hakimiyyətində yaradılmış "Sakinlərin Müraciət Xidməti - 1646" fəaliyyətini uğurla davam etdirir. Xatırladaq ki, xidmətin yaradılmasında məqsəd rayon sakinlərinin üzləşdiyi problemlərin həlli istiqamətində operativ tədbirlər həyata keçirilmək, vətəndaşlara göstərilən xidmətlərin

rəisi Anar Səfərovlə əlaqə saxladıq.

Xidmət rəisinin verdiyi məlumata əsasən, 2014-cü ilin avqust ayı ərzində SMX-ya daxil olan zənglərin sayı 2862, cavablandırılan zənglərin sayı 2512, birbaşa cavablandırılan zənglərin sayı 1919, yaradılan əks əlaqələrin sayı 737, bir operator üzrə zənglərin orta sayı 90, tərtib edilən şikayət vərəqələrinin sayı isə 593 olub: "Xidmətə daxil olmuş şikayət xarakterli mü-




səviyyəsini yüksəltməkdir. Bu məqsəddə xidmətə daxil olan zənglər operativ surətdə qeyd alınaraq cavablandırılıb və ya icraata yönəldilib.

Hazırda rayon sakinləri yazılı müraciət etmədən və icra hakimiyyətinə gəlmədən onları narahat edən məsələlər barədə Binəqədi RİH-ə müraciət etmək imkanlarına malikdirlər. Ötən dövrdə "1646" telefon nömrəsinə daxil olan müraciətlərin statistikasına bu müddətdən istifadə edən vətəndaşların sayının gündü-gündən artdığını göstərir. Avqust ayında daxil olan zənglərin statistikasını öyrənmək üçün xidmətin

raciətlərdən 581-i icra edilib, o cümlədən 524 şikayəti tam həllini tapıb. 5 müraciət qismən həll edilib, 52-si ilə bağlı müvafiq izahat verilib, 12-nin həlli icraatdadır".

Bildirilib ki, avqust ayı ərzində daxil olmuş müraciətlərin 395-i su-kanalizasiya, 92-i lift problemi, 39-u qaz təchizatı, 18-i məişət tullantılarının daşınması, 14-ü yolların yararsız olması, 28-i elektrik təchizatı, 7-si yaşllaşdırma, 7-si isə sakinləri narahat edən digər məsələlərə bağlı olub. A.Səfərov, eyni zamanda, xidmətə ay ərzində 21 şəkkür xarakterli müraciət daxil olduğunu diqqətə çatdırıb.

Təmizlik işləri davam etdirilir



MAIL AĞAXANOV

"Bakı-2015" ilk Avropa Oyunlarına hazırlıq məqsədi ilə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən "Təmiz Binəqədi" sosial layihəsi çərçivəsində ötən həftə rayonun bəzi ərazilərində iməciliklər təşkil olunmuşdur.

Avqustun 27-də layihə çərçivəsində rayonun 7-ci mikrorayonu ərazisində iməcilik keçirilmişdir. Şəhid Fərman Məlikov adına

yinin xüsusi xidməti maşınları vasitəsilə daşınmışdır.

Rayonun 80 saylı MKİS-nin əməkdaşları A.Kunanbayev 28, 60/30, 62, 9/25, 64/11 və 9 evlərin həyətlərində də təmizlik işləri aparılmışdır. Bundan başqa, Binəqədi şosesində də irimiqyaslı iməcilik təşkil olunmuşdur: Binəqədi şəbəkəsinə gedən yolda sağ və sol hissəsində obyektlərin qarşısı təmizlənməmiş, ağacları zəruri qulluq göstərilmiş, qurumuş kolların əvəzinə yeniləri əkilmişdir.



məhəllədəxili parkda reallaşdırılan aksiya sakinlər tərəfindən maraqla qarşılanmışdır. İməcilikdə 106 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) əməkdaşları və məhəllə sakinləri iştirak etmişlər. Ümumilikdə, 50-dən çox sakinin iştirak etdiyi aksiyada yaxınlıqda yerləşən parkın ərazisi və binaların qarşısı məişət tullantılarından təmizlənməmişdir. Yiğillənən məişət tullantıları və plastik qablar rayonun Mənzil Kommunal Təsərrüfat Birli-

Avqustun 30-da 108 saylı MKİS-nin işçiləri Şəhid H.Babaşovun 9-cu mikrorayonda yerləşən büstünün ətrafında və onun adını daşıyan küçədə təmizlik işləri aparmışdır. Burada yaşıllıqlar əlaq oturlarından təmizlənməmiş, qurumuş gül kolları çıxarılmış və yeni güllər əkilmişdir. Sakinlərlə birlikdə H.Babaşov küçəsindəki 20 saylı binanın həyəti də təmizlənməmişdir. Ərazidə yerləşən "xezir-şər" evinin və məscid kompleksinin ətrafında təmizlik işləri görülmüşdür.

İndi hər kəs "Təmiz Binəqədi" layihəsindən danışır...

M. ORUCOV
M.AĞAXANOV

Son iki ayda keçirdiyimiz davamlı sorğuların nəticələri Binəqədi rayonunda "Təmiz Binəqədi" sosial layihəsi çərçivəsində həyata keçirilən abadlıq işlərinin əhali tərəfindən razılıqla qarşılandığını göstərir. Sakinlər gələn ilin yayında Bakıda keçirilməsi nəzərdə tutulan I Avropa Oyunları ərəfəsində Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə icrasına başlanmış layihəni ürək-dən dəstəklədiklərini, ona könüllü qoşulduqlarını bildirirlər.

Xatırladaq ki, rayon gəncləri tərəfindən də çoxlu ilə qarşılanan layihə Binəqədi-də başlanmış abadlıq-quruculuq işlərini bir qədər də sürətləndirmişdir. Aparılmış maarifləndirmə işləri nəticəsində yaşayış massivlərində sakinlər arasında təmizlik işlərinə ictimai nəzarət xeyli güclənmiş, əhaliyə göstərilən sosial xidmətlərin keyfiyyəti yüksəlmişdir. Bununla yanaşı, rayonun qəsəbələrarası və qəsəbə daxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində yenilənmə və əsaslı təmir işləri yüksək tempdə davam etdirilir.



Qəzetimizin növbəti sorğusunu cavablandıran rayon sakini, fəal gənc **Orxan Əlixanov** Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə başlanmış "Təmiz Binəqədi" layihəsinin təqdirəlayiq addım olduğunu bildirdi: "Gələn il Bakıda I Avropa Oyunları keçiriləcək. Ölkə-

mizdə bu idman bayramı ilə əlaqədar böyük hazırlıq işlərinə başlanılıb, davamlı olaraq aparılan abadlıq-quruculuq işləri bir qədər də sürətləndirilib. Bakıdakı prospektlər, küçələr, demək olar ki, yenidən qurulur, yaşıllıqlar salınır. Abadlıq işləri Binəqədi rayonunda da uğurla davam etdirilir. İyulun birindən Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə icra edilən "Təmiz Binəqədi" sosial layihəsi rayon gəncləri tərəfindən ruh yüksəkliyi ilə qarşılanıb. Biz gənclər elə ilk gündən layihə ilə bağlı keçirilən tədbirlərdə yaxından iştirak edirik. Bir sözlə, rayonumuzun təmiz və səliqəli olması üçün üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışırıq".



Rayon sakini **Mahmud Məmmədov** də layihə çərçivəsində keçirilən tədbirlərdə yaxından iştirak etdiyini bildirdi: "İlk Avropa Oyunları ərəfəsində rayonumuzda həyata keçirilən abadlıq və quruculuq işlərini intensiv surətdə davam etdirmək, təmizliyi, yaşıllığı qorumaq, bu işlərin aparılmasına geniş ictimaiyyəti cəlb etmək məqsədilə rayonda "Təmiz Binəqədi" layihəsinə start verilmişdir. Təşəbbüsü ilk gündən dəstək verən fəal gənclər bu məqsədlə könüllülərdən ibarət komanda yaratmışlar və hər bir komandanın kapitanı var. Bizim komanda layihənin icrası ilə əlaqədar müxtəlif yaşayış massivlərində olur, səliqə-sahmanın saxlanması ilə bağlı sakinlər arasında söhbətlər aparır. Ayrı-ayrı ərazilərdə maarifləndirici aksiyalar təşkil edir, rayonda keçirilən iməciliklərdə yaxından iştirak edirik".



Binəqədi qəsəbə sakini **Zamin Süleymanov** sorğumuza cavab olaraq bildirdi ki, layihə ilk gündən rayon əhalisi tərəfindən rəğbətlə qarşılanıb: "Rayonun digər ərazilərində olduğu kimi, yaşadığım Binəqədi qəsəbəsində də layihə çərçivəsində işlər uğurla davam etdirilir. Hazırda qəsəbədə sürətli abadlıq-quruculuq işləri aparılır. Mərkəzi küçə abadlaşdırılıb, məktəblərin, ictimai obyektlərin və fərdi evlərin dam örtükləri müasir tələblərə uyğun təmir edilir, fasadları dəyişdirilib. Qəsəbədə su, qaz və işıqla bağlı problemlər, demək olar ki, aradan qaldırılıb".

Binəqədi rayon sakini **Elman Əliyev** də rayonda abadlıq və təmizliyin qorunması baxımından sözügedən layihənin səmərəli olduğunu vurğulayıb: "Son vaxtlar rayonda təmizliyin, səliqə-sahmanın qorunması istiqamətində həyata keçirilən tədbirləri yüksək dəyərləndirirəm. Tədbirdə gənclərimizin də yaxından iştirakı məni ürək-dən sevindirir. Layihə çərçivəsində rayonda tez-tez iməciliklər təşkil olunur. Sakinlər arasında maarifləndirici söhbətlər aparılır, broşürlər paylanılır. Həyata keçirilən yaşıllaşdırma işləri sakinlərin üreycəndir. Şəxsən mən də bu proseslərdə yaxından iştirak edirəm".

8-ci mikrorayon sakini **Yusif Fərəcov** bildirdi ki, "Təmiz Binəqədi" layihəsi bütün yaşlı sakinlərin üreycəndir: "İnsanlar öz mənzillərini təmiz saxladılar kimi, yaşadıqları binaların da höyətlərini təmiz saxla-

malıdırlar. Bəzən bu qaydalarla məhəl qoyulmur, sakinlər məişət tullantılarını hara gəldi atırlar. Bu da müəyyən problemlərə gətirib çıxarır. Belə vəziyyətdə ictimai qınaq öz sözünü deməlidir. İnanıram ki, bu baxımdan "Təmiz Binəqədi" layihəsi öz sözünü



deyəcək. Təqdirəlayiq haldır ki, layihədə könüllülük prinsiplərinə və maarifləndirməyə xüsusi diqqət yetirilir. Onu da bildirim ki, layihə ilə bağlı rayonda son iki ayda xeyli tədbir keçirilib, sakinlər arasında geniş izahat işləri aparılıb".

Binəqədi qəsəbəsində



yaşayan **Vəsilə Quluyeva** da rayonda görülən işlərin insanlarda böyük razılıq doğurduğunu diqqətə çatdırdı: "Ərazidə aparılan abadlıq işləri ilə bağlı rayon icra hakimiyyətinin başçısının qəbulunda olub ona öz təşəkkürümü bildirmişəm. Hazırda qəsəbəmizdə genişmiqyaslı abadlıq işləri həyata keçirilir. Qəsəbədəki məktəb təmir olunur, küçələr abadlaşdırılır. Küçə boyu yerləşən evlər və tikililər təmir olunur, ərazidə yaşıllıqlar salınır. Təmizlik işlərinə xüsusi diqqət yetirilir. Qəsəbədəki mədəniyyət evinin təmiri başa çatdırılıb, sakinlərin istirahəti üçün park inşa olunub. Bir sözlə, yaradılmış bu şəraitə görə ölkə başçısına və rayon rəhbərliyinə bir daha təşəkkür edirik".

Mükafata layiq yerlərə namizəd obyektlərin adı açıqlandı

M. ORUCOV

Xəbər verdiyimiz kimi, artıq "Təmiz Binəqədi" layihəsi çərçivəsində keçirilən "Ən təmiz sahibkarlıq obyekti" müsabiqəsində 50- yə yaxın sahibkarlıq subyekti iştirak edir. Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin qəzetimizə verilən məlumat görə, müsabiqənin şərtlərinə əsasən, sahibkarlıq obyektləri iştirakçı vərəqlərini dolduraraq obyektin övölki

pastı restoranıdır.

Müsabiqənin keçirildiyi müddətdə ərazisində və obyektin qarşısında abadlıq, təmizlik işləri aparmış sahibkarlıq subyektləri isə aşağıdakılardır: "Letterpress" MMC, "Lalə" restoranı, "Lider-as" marketi, "Embawood" MMC, "Altis" Group of Companies, "Akabe" MMC, "Ata" marketi, "Behrudi" MMC, "Blue Marine" geyim mağazası, "Çıraq" restoran, "Mir İnşaat" tikinti materialları, "Nicat-N", "Qala Qapısı" restoranı, "Romantic" ge-

baxımdan müvafiq tələblərə cavab verməsinin təmini, orada çalışan insanların sağlamlığının mənfəət təsirlərindən qorunması və möhkəmləndirilməsidir.

Müsabiqənin keçirilməsi məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayilovun sədrliyi ilə münisiflər heyəti təşkil olunub. Münisiflər heyətinə Binəqədi RİH başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Yəhya Əliyev, Binəqədi Rayon Sahibkarlar



və abadlıq, təmizlik işlərinin sonrakı vəziyyətini əks etdirən şəkilləri müvafiq komissiyaya təqdim ediblər. Onlardan 5-i müsabiqənin qalibləri olmağa real namizədlərdir.

Ötən müddət ərzində müsabiqədə iştirak edən 7 sahibkarlıq obyektinin qarşısında abadlıq işləri, 16 obyektin qarşısında həm abadlıq, həm də təmizlik işləri aparılıb. Şöbədən aldığımız son məlumata görə, 1-ci yerə real namizədlər "Letterpress" MMC, "Lalə" restoranı, "Lider-as" marketi, "Embawood" MMC, "Altis" Group of Companies, 2-3-cü yerlərə isə "Mir İnşaat" t/m, "Nicat-N", "Romantic" geyim mağazası və "Qala Qa-

yim mağazası, "MedEra" klinikası və "Kristal-Plus" MMC. Məlumatda həmçinin bildirilib ki, hazırda rayon ərazisində fəaliyyət göstərən "Ekonom Class" MMC, "Zəngəzur" restoranı, "Bakı Tekstil" fabriki, "Sarı" marketi, "Embawood" MMC, "Mərmər Qranit" mağazası, "Bakı Polad-tökmə" zavodunun qarşısında abadlıq-quruculuq işləri həyata keçirilir.

Xatırladaq ki, "Təmiz Binəqədi" layihəsi çərçivəsində keçirilən "Ən təmiz sahibkarlıq obyekti" müsabiqəsinin məqsədi bir çox sənaye müəssisələrinin (xüsusilə də neft-kimya, maşınqayırma) iş şəraitinin ekoloji, sanitariya-gigiyenik

İctimai Birliyinin sədri Yusif Ağayev, Binəqədi Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Fədai Hacıyev daxildirlər.

Müsabiqədə iştirak etmək istəyində olan iddiaçıların xüsusi hazırlanmış forma üzrə qeydiyyatı aparılır. İştirakçılar müəssisənin eksteryer görünüşünü, höyətinə və ünvanın küçə hissəsinin müxtəlif rənglərdən çəkilmiş ən azı 10 ədəd fotoskillərini həm kağız, həm də elektron formada təqdim etməlidirlər. I yer üçün 1000, II yer üçün 700, III yer üçün 500 manat mükafat müəyyən edilmişdir.

Mükafatlandırma mərasimi kütləvi informasiya nümayəndələrinin iştirakı ilə keçiriləcəkdir.

Nümunəvi məhəllələrin sayı artır

MAL AĞAXANOV

Binəqədi rayonunda uğurla həyata keçirilən kompleks quruculuq işləri 8-ci mikrorayonda da özünü qabarıq göstərir. Ərazidə təmir-tikinti işlərinə bu ilin əvvəlindən başlanılıb. Hazırda Azadlıq prospekti 188-də – 28 saylı binanın ətrafında qızğın iş gedir. Binanın arxa hissəsində yeni salınacaq parkın ərazisində ağaclar əkilir, yaşıllıqlar yaradılır, yerə üzülük daşlar döşənir, bardürlər yenisi ilə əvəzlənir, uşaqların əylənmələri üçün attraksionlar quraşdırılır. Burada, həmçinin, müxtəlif növ dekorativ ağac və gül kollarının əkilməsi planlaşdırılır. Bir sözlə, park xüsusi zövqlə bəzədilir. Ərazidə bina sakinlərinin rahat gediş-gəlişi məqsədilə xüsusi ciğirlər salınır.

İş icraçısı Fikrət Novruzovun sözlərinə görə, əvvəllər sözügedən binanın höyəti bərbad vəziyyətdə olub. Təmizləmə işlərində 72 saylı MKİS-in əməkdaşları ilə yanaşı, binanın sakinləri də yaxından iştirak ediblər. Ərazi təmizləndikdən sonra həyətlər xüsusi materiallarla örtülüb, pilləkənlər yenilənib, hasarlar çəkilib. Yolun qarşı tərəfində isə yaşıllıqların salınması planlaşdırılır. Bu yaxınlarda 20 saylı binanın qarşısında nümunəvi istirahət güşəsi yaradılıb. İndi uşaqlar istirahət etmək və dincəlmək üçün həmin ünvana gedirlər.

Ərazidə yaşayan rayon sakini Yenigül Mustafayeva görülən işlərin hamının üreycəndə olduğunu bildirdi: "İndi rayonun hər tərəfində abadlıq



işləri aparılır. 37 ildir bu rayonda yaşayıram, amma belə genişmiqyaslı abadlıq işlərinin şahidi olmamışam. Yaşadığı-

nirəm ki, yaşadığım binanın yanında gözəl park salınacaq. Hazırda burada qızğın iş gedir. 8-ci mikrorayonda bundan

sakinlərin arzularının reallaşmasına səbəb olur: "Binəqədi rayonunda həqiqətən də böyük işlər görülür – park və bağlar salınır, yollarımız yenidən qurulur. Vaxtilə zibillə çirklənmiş ərazilər təmizlənir, yerində abad məhəllələr salınır. "Təmiz Binəqədi" layihəsi çərçivəsində yeni zibil qutuları qoyulur. Abadlıq-quruculuq işləri çərçivəsində qanunsuz tikililər, çəpərlər sökülərək ləğv edilir. Müxtəlif mərasimlərin keçirilməsi üçün xüsusi sosial obyektlərin inşası da sakinlərin üreycəndir. "Təmiz Binəqədi" layihəsi insanların arzu və istəklərinə tam cavab verməklə yanaşı, məhəllələrin yenidən qurulmasında kompleks yanaşmanı özündə ehtiva edir. Ölkə başçısının rəhbərliyi altında Binəqədi Rayon İcra Hakimiyyətinin səyləri ilə əhalinin üzləşdiyi sosial problemlər həllini tapır, genişmiqyaslı abadlıq-quruculuq işləri uğurla davam etdirilir".



miz binanın arxa tərəfi bərbad vəziyyətdə idi. Orada "Abad məhəllə"nin yaradılacağını eşidəndə çox sevindim. İndi səhsizliklə abadlıq işlərinin yekunlaşmasını gözləyirik".

Digər rayon sakini Oruc Mirzəyev isə qeyd etdi ki, son vaxtlar 8-ci mikrorayonda aparılan genişmiqyaslı yaşıllaşdırma işləri göz oxşayır: "Sevi-

əvvəl də bir neçə nümunəvi məhəllə yaradılıb. Əksər yaşayış binalarının qarşısında mini-parklar, geniş yaşıllıqlar salınıb. Görülən işlərin nəticəsidir ki, Binəqədi paytaxtın ən gözəl və baxımlı məkanlarından birinə çevrilib".

Rayon sakini Firuz Həsənovun sözlərinə görə, son vaxtlar rayonda görülən işlər

Abadlıq işləri yüksək zövqlə aparılır

SİYAVUŞ ƏMİRLİ

Binəqədi rayonu inkişafının keyfiyyətə yeni və məhsuldar dövrünü yaşayır. Öldə edilməmiş nailiyyətlərin, qazanılmış uğurların əsasında Prezident İlham Əliyevin rayona xüsusi diqqət və qayğısı, onun realığa söykənən, düşünülmüş, rəşadətli sosial-iqtisadi siyasəti dayanır. Hazırda Binəqədi rayonunun hər bir sakini dövlət başçısının rəhbərliyi altında qazınan uğurları həyatında qabarıq hiss edir, hakimiyyətin yüksək və tərəqqi kursunu ürək-dən dəstəkləyir.

Rayonda həyata keçirilən abadlıq-quruculuq işlərinin bir hissəsi də 6-cı və 9-cu mikrorayonların payına düşür. Binəqədi RİH başçısının 2 nömrəli Səhə İnzibati Ərazi Dairəsinə (Sİ-ƏD) daxil olan bu mikrorayonlar hazırda böyük tikinti meydançasını xatırladır. Qısa vaxt ərzində 9-cu mikrorayon Adil Məmmədov küçəsindəki 143, 119 və 155 saylı yaşayış evlərinin qarşısında müasir üslubda tikilmiş mini-parklar sakinlərin istifadəsinə verilib. Hazırda Adil Məmmədov küçəsi 69 ünvanında salınan yeni park da insanların arzularının realığa çevirib. Bundan əlavə, 9-cu mikrorayonun Həməzə Babayev, 6-cı mikrorayonun İlqar Cümşüdoğ, Svetlana



Məmmədova, Üzeyir Hacıbəyli, Ənvər Əlixanov küçələrində yerləşən çoxmənzilli yaşayış binalarının fasad hissəsinin, habelə girişlərin müasir standartlara uyğun təmiri, mərtəbələrarası pəncərələrin dəyişdirilməsi və digər işlər də sakinlərdə böyük razılıq hissi doğurur. Mir Cəlal Paşayev küçəsində salınan istiqamətyürücü zolağın müxtəlif gül kolları ilə bəzədilməsi isə əraziyə xüsusi gözəllik verir

Ümumilikdə, son zamanlar 2 saylı Sİ-ƏD-in ərazisində yerləşən bir çox yaşayış binalarının girişləri, dam örtükləri, zirzəmiləri təmir olunmuş, istifadəyə yararlı liftlərdə əsaslı bərpa işləri aparılmış, bəziləri yenisi ilə əvəzlənmişdir. Son illər, sadəcə, evlərin, məhəllələrin, yolların deyil, eləcə də məktəb və uşaq bağçalarının yenidən qurulması, əsaslı və cari təmir işləri həyata keçirilib.

Yeni idarəetmə formasına keçid müsbət nəticələr verir

M.ORUCOV

Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binaların yeni idarəetmə formasına keçirilməsi istiqamətində atılan addımlar ilk müsbət nəticələrini göstərir. Artıq rayon ərazisində digər yaşayış binalarının sakinləri də birləşərək Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) yaratmaq təşəbbüsü ilə çıxış edirlər.

Bununla belə, müşahidələr göstərir ki, yeni qurumun yaradılması ilə bağlı əhali arasında geniş maarifləndirmə işinin gücləndirilməsinə ehtiyac var. Çünki rayonda sakinlərin böyük əksəriyyəti yeni idarəetmə formasının mahiyyətindən xəbərsizdir. Məlumat üçün bildirək ki, 2009-cu ildən qüvvəyə minmiş Mənzil Məcəlləsində ölkədə çoxmənzillilik binalarının idarə edilməsinin bir neçə üsulu nəzərdə tutulmuşdur. Bunlardan biri və ən mühümü Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin yaradılmasıdır.

Hökumət bu prosesi sürətləndirmək məqsədilə "Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətləri haqqında qanunvericiliyin inkişaf perspektivləri" adlı Konsepsiya hazırlamışdır. Bakı şəhərində ilk dəfə məhz Binəqədi rayonunda bu cür cəmiyyətlərin yaradılması üzrə yeni pilot layihənin icrasına başlanılmışdır. Layihə çərçivəsində 2014-cü ilin yanvar ayında rayonda Mənzil İdarəçiliyi Resurs İnformasiya Mərkəzi yaradılmışdır. 9 mikrorayonda – Həməzə Babayev küçəsindəki abad məhəllədə səyyar ofislə təmin edilmiş mərkəz çoxmənzillilik binalarda yaşayan sakinlər arasında təbliğat-təşviqat işlərindən ibarətdir. Bunun nəticəsidir ki,



son vaxtlar 6, 7 və 8-ci mikrorayonların ərazisində yeni idarəçilik modelinə keçidə ictimai maraq güclənmişdir. 8-ci mikrorayonda yerləşən S.S.Axundov 4, İ.Dadaşov 91 və 91a sayılı binaların mənzil mülkiyyətçiləri, habelə Naxçıvanı küçəsində yerləşən 4b binasının sakinləri birləşərək "Binəqədi-1" və "Binəqədi-3" mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərini yaratmışlar.

"Binəqədi-1" MMC barədə oxucularımıza geniş məlumat vermişdik. Növbəti müsahibimiz isə bu günlərdə fəaliyyətə başlamış "Binəqədi-3" MMC-nin sədri Ağabəy Abdullayevdir. Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş yeni qurumun hüquqi səndələri tam hazırdır. Binanın mənzil mülkiyyətçiləri ümumi yığıncaq keçirərək təşkilatın nizamnaməsini təsdiq etmiş, idarə heyətini və təftiş komissiyasının üzvlərini seçmişlər.

Çoxmənzillilik yaşayış binalarının yeni idarəetmə formasına keçməsi əhali tərəfindən heç də birmənalı qarşılanmır:

sakinlər yeni qurumun yaradılmasına şübhəli baxırlar. Çünki binaların idarə edilməsi qədimdən mövcud problemlərin həllinə qadir olacağına təəddüdlə yanaşır, narahatlıqlarını ifadə edirlər. "Binəqədi-1" MMC-nin sədri A.Abdullayev məsələ ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, yeni yaradılan qurumun ilkin mərhələdə müəyyən çətinliklərlə üzlənməsi təbii bir şeydir: "Mənzil Məcəlləsinin qüvvəyə minməsi mənzillərin idarə edilməsində yeni yanaşmanı ortaya qoydu. Bu yanaşmanın əsasında şəxsi mülkiyyətin qorunması və mənzil sahibinin müstəqil qərar vermək hüquqlarının təminatı dayanır. Məcəlləyə görə, çoxmərtəbəli binalar ya mənzil mülkiyyətçilərinin bilavasitə özləri, ya birləşərək müştərək cəmiyyət, ya da idarəedici şirkətlər tərəfindən idarə oluna bilər".

Sədrin sözlərinə görə, hazırda ölkədə mənzil fondları mənzil istismar sahələri tərəfindən idarə olunur: "Əhəlinin əksər hissəsi, həttə bələdiyyə qurumları belə, yeni idarəetmə mexanizmlərindən məlumatsızdır.lər.

Maarifləndirmə işlərinin qənaətbəxş olmamasının nəticəsidir ki, sakinlər yaşadıqları binaların yeni üsulla idarə edilməsinə az maraq göstərirlər. Bu, əhali arasında yanlış fikirlərin formalaşmasına da səbəb olur".

Müsahibimiz yeni yaradılmış "Binəqədi-3" cəmiyyətinin fəaliyyəti barədə də ətraflı məlumat verir: "Bu ilin əvvəlində Naxçıvanı küçəsi 4b ünvanında yaşayan sakinlər birləşərək MMC yaradıblar. Nizamnaməyə uyğun olaraq 5 nəfərdən ibarət idarə heyətinin və 3 nəfərdən ibarət təftiş komissiyasının üzvləri seçilib. Binaya və onun həyətində baxış keçirilib, sakinlərlə söhbətlər aparılıb. Hələlik cəmiyyətin təmsil etdiyi 10 mərtəbəli binada 80 ailə məskunlaşıb. Gələcəkdə qonşuluqdakı binaların da bizim cəmiyyət tərəfindən idarə olunacağı gözlənilir. HAZIRDA BINAMIZ 102 SAYLI MKİS-İN BALANSINDADIR. ÇOX GÜMAN KI, YAXIN VAXTLARDA BINA BİZİM CƏMİYYƏTİN BALANSINA VERİLƏCƏK".

A.Abdullayev onu da vurğuladı ki, nizamnamənin tə-

ləblərinə görə, idarə heyəti cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirməlidir. Yeni qurum əvvəlki təşkilatdan fərqli olaraq, ildə bir dəfə sakinlərdən toplanmış vəsaitin necə xərclənməsi barədə hesabat verəcək: "Müəyyən çətinliklər də var. Hələlik cəmiyyətin ofisi yoxdur. Yaxın zamanlarda bu məsələ də həllini tapmalıdır. Mənzil fondunun saxlanması üçün əlavə mənbələr axtarışındayıq. Bununla bağlı müəyyən planlarımız da var. Məsələn, binanın zirzəmisini təmir edərək icarəyə vermək niyyətindəyik. Bundan əlavə, binada yerləşən ticarət və işə obyektindən alınan icarə əvəzlərini mənzil fondunun saxlanılması yönəldilə bilər. Binadakı mənzillərin saxlanmasına, kanalizasiya və digər kommunal sistemlərin təmirinə xeyli vəsait lazımdır. Əhəlidən yığılan vəsait bu işlərin görülməsi üçün yetərli deyil. Bu səbəbdən də əlavə vəsaitin axtarılıb tapılması ilə bağlı planlarımız var. Əldə edilmiş vəsait hesabına binaya xidmət edəcək işçilərə əməkhaqqı da verilməlidir".

Aktyor, şair və dramaturq İftixar Piriyevin doğum günüdür

Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, sənətsünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin 1960-cı ildə Gürcüstan Respublikası Saqareco rayonunun Düzəyram kəndində (Qaraçöp mahalı) anadan olub. 1981-ci ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyorluğu fakültəsini bitirən İftixar Piriyevin elə həmin ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyorluq fəaliyyətinə başlayıb. Tanınmış sənətkar 2009-cu ildə İrəvan Teatrının səhnəsində hazırlanmış dramaturq Aqşın Babayevin "Xilaskar" və 2013-cü ildə özünün müəllifi olduğu "Qurtuluş dastanı" əsərlərində tamaşalarında ümummilli lider Heydər Əliyevin bədii obrazını ustalıqla ifa edib.



İ. Piriyevin 2000-ci ildən C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına rəhbərlik edir və bu sənət ocağının dirçəldilməsində və inkişafında müstəsna xidmətlərinə görə Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. 54 yaşlı sənətkar Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının şura üzvü, Teatr Xadimləri İttifaqının və Yazıçılar Birliyinin üzvüdür.

Beş mindən çox şagird birinci sinfə qəbul olunub

MAIL AĞAXANOV

Təhsil cəmiyyətinin inkişafında əhəmiyyətli roluna diqqət yetirilir. Keyfiyyətli təhsil hər bir ölkənin gələcəyinə təminat verən əsas amildir. Ümummilli liderimiz Heydər Əliyevin təhsillə bağlı məşhur "Təhsil millətin gələcəyidir" kəlamı bunu bir daha təsdiqləyir.

xeyli artım müşahidə olunub. Bunun nəticəsi olaraq, əvvəlki illərə nisbətən bu rayonda fəaliyyət göstərən təhsil ocaqlarında şagirdlərin birinci sinfə daxil olmasında say artımı xeyli çoxalmışdır.

2014-2015-ci tədris ilində Bakı şəhəri Binəqədi rayonu üzrə ümumi təhsil məktəblərinin I sinfinə 5 mindən çox şagirdin qəbul



Bu gün cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycanda təhsil sistemində islahatların həyata keçirilməsinə çox böyük diqqət göstərilir. Ölkəmizdə bununla bağlı praktiki tədbirlər görülür, təhsil sisteminin maddi-texniki bazası gücləndirilir, yeni məktəblər tikilir və s.

Bakı şəhərinin və onun qəsəbələrində sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş müddəalara uyğun olaraq, respublikamızın regionlarında, eləcə də Bakı şəhəri və onun qəsəbələrində yeni məktəblər tikilir, təmirə ehtiyacı olan təhsil ocaqları əsaslı təmir olunur, bir sözlə, uşaqların yüksək təhsil almaları üçün əlverişli şərait yaradılır.

Son illər Binəqədə aparılan abadlıq-quruculuq işlərinin geniş vüsət alması, insanların rahatlığı üçün hər cür şəraitin yaradılması paytaxtın digər rayonlarından, bölgələrdən bu rayona insan axını gücləndirib. Apardığımız araşdırmalar zamanı məlum oldu ki, əvvəlki dövrlərə nisbətən son illər Binəqədəyi çoxçələrin sayı 2-3 dəfə çoxalıb. Burada həm ev alanların, həm də kirayənin kimi yaşayanların sayında

olunacağı proqnozlaşdırılır. Rayonda fəaliyyət göstərən 32 məktəbin zamanı aparılmış sorğu zamanı məktəb direktorları bildiriblər ki, bu il birinci sinfə qəbul olunan uşaqların sayı rekord səviyyədedir. Ən çox artım isə rayonu qəsəbələrində müşahidə olunur. Təkcə Binəqədi qəsəbəsindəki 179 və 182 saylı tam orta məktəblərdə ümumilikdə 800 nəfərə yaxın şagird birinci sinfə qəbul olunub. Mikrorayondakı məktəblərdə isə bu rəqəm 100-200 arası dəyişir.

Qeyd edək ki, təhsil nazirinin əmri ilə təsdiq olunan müvafiq qaydalara əsasən, ümumi təhsil məktəblərinə, bir qayda olaraq, hər il sentyabrın 15-dək 6 yaşlı tamamilə sağlam uşaqlar qəbul edilir. İstisna hallarda oktyabrın sonuna dek 6 yaşlı uşaqlar istedadlı uşaqlar da müvafiq komissiyanın rəyi əsasında vaxtından əvvəl I sinfə qəbul edilə bilərlər. Noyabrda 6 yaşlı uşaqların qəbulu istədiyi ilə fərqlənən uşaqların vaxtından əvvəl I sinfə qəbulu məsələsinə isə avqustun əvvəlindən sentyabrın 10-dək Təhsil Nazirliyində yaradılmış komissiya tərəfindən baxılıb müvafiq qərar verilir.

Payız-qış mövsümünə hazırlıq işləri davam etdirilir

M.ORUCOV

Payız aylarının yaxınlaşması kommunal sektorun qışa hazırlıq tədbirlərinə nəzarətin artırılması zərurətini yaradıb. Qış mövsümündə Binəqədi rayon sakinlərinin ciddi problemlərlə üzlənməmələri üçün səlahiyyətli qurumlar indidən müvafiq hazırlıq işlərinə başlamalı, işi, qaz, su və ilislik təchizatı sahəsindəki mövcud çatışmazlıqları aradan qaldırmalıdır.

Bəs rayonda bu sahədə vəziyyət necədir? Xatırladaq ki, məsələni daimi diqqət mərkəzində saxlayan Binəqədi Rayon İcra Hakimiyyəti hər il sentyabrın birinci ongünlüyündə payız-qış mövsümünə hazırlıqla bağlı Şura iclası keçirir, mövsümlə əlaqədar görüləcək işlər bir daha götür-qoy edilir.

RİH başçısı Aparatının Rayon təsərrüfatı şöbindən verilən məlumata əsasən, qarşıdakı payız-qış mövsümündə əhəlinin istilik təchizatının yaxşılaşdırılması məqsədilə kompleks tədbirlər həyata keçirilmişdir. İndiyədək müxtəlif ünvanlarda 18 qazanxana, 154 ədəd nasos, 19 dəst suqızdırıcı və 69 ədəd qoruyucu klapanların yoxlanılması prosesi aparılmışdır. Rayon ərazisində ayrı-ayrı ünvanlarda 48 ədəd qazan, 44 ədəd nasos, 1406 ədəd siyirtmə və 1954 metr boru əsaslı təmir olunmuş, 45 ədəd istilik kamerasının,



qazanxanalarda tüstü yollarının və 163 ədəd çirkütanın təmizlənməsi işləri görülmüşdür. Tədbirlər planına uyğun olaraq, 3775 metr məhəllədaxili və magistral istilik borularının 278 metrli əsaslı təmir olunmuş, 20 siyirtmə dəyişdirilmişdir.

Əhəlinin istiliklə normal təchizatı məqsədi ilə hazırlıq işləri davam etdirilir. Ötən müddətdə Biləcəri qəsəbəsi ərazisində – Yəhya Hüseynov küçəsi 87 ünvanında 273 saylı qazanxana istifadəyə verilmişdir. Nəticədə 12 yaşayış binasının istilik təchizatı mümkün olmuşdur. Eyni zamanda, qəsəbənin Rəşid İsmayılov və Asəf Zeynalov küçələrində yerləşən 270 və 274 saylı qazanxanalar yenidən qurulmuş, burada məhəllədaxili istilik xətləri çəkilmişdir.

Binəqədi Rayon Mən-

zil Kommunal Təsərrüfat Birliyindən əməkdaşımıza verilən məlumata görə, hazırda "AzərİstilikTəchizat" ASC tərəfindən pilot layihə



üzrə 8-ci mikrorayon Nizami Nərimanov küçəsi 23a və S.S.Axundov küçəsi 8 sayılı binaların qarşısında qazanxana tikintisinə başlanılmış, 6-cı mikrorayonun ayrı-ayrı ərazilərində məhəllədaxili istilik

xətlərinin dəyişdirilməsi prosesi həyata keçirilir. Dərnəgül yaşayış massivində, Ə.Naxçıvani küçəsi 24a, 27, 28, 29, 26, 26a sayılı binalarda istilik xətlərinin dəyişdirilməsi prosesi həyata keçirilir. Dərnəgül yaşayış massivində, Ə.Naxçıvani küçəsi 24a, 27, 28, 29, 26, 26a sayılı binalarda istilik xətlərinin dəyişdirilməsi prosesi həyata keçirilir. Dərnəgül yaşayış massivində, Ə.Naxçıvani küçəsi 24a, 27, 28, 29, 26, 26a sayılı binalarda istilik xətlərinin dəyişdirilməsi prosesi həyata keçirilir. Dərnəgül yaşayış massivində, Ə.Naxçıvani küçəsi 24a, 27, 28, 29, 26, 26a sayılı binalarda istilik xətlərinin dəyişdirilməsi prosesi həyata keçirilir.

üzrə 8-ci mikrorayon Nizami Nərimanov küçəsi 23a və S.S.Axundov küçəsi 8 sayılı binaların qarşısında qazanxana tikintisinə başlanılmış, 6-cı mikrorayonun ayrı-ayrı ərazilərində məhəllədaxili istilik

lərinin dəyişdirilməsi işi başa çatdırılmışdır. "AzərİstilikTəchizat" ASC tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, ötən dövr ərzində Binəqədi rayonunun 3 saylı İstilik

→ idman

Binəqədidə velotur təşkil olunacaq

MAIL

Sentyabrın 7-də Binəqədi rayonu ərazisində velotur təşkil ediləcək. Bu barədə Binəqədi Rayon Gənclər və İdman İdarəsindən məlumat verilib. Yarış Bakı-Novxanı yolunda keçiriləcək. İdrədən bildirildiyinə görə, velotur "Təmiz Binəqədi" layihəsi çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətinin və "Təbiət dostları"nın nəzdində Yaşıl Velosipedçilər Klubunun birgə əməkdaşlığı ilə baş tutacaq.

Qeyd edək ki, tura Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri və "Təbiət dostları" gənclər ictimai birliyinin təlimçilər üçün təşkil etdiyi

"Gənc təbiət dostu" adlı təlimin yerli və xarici iştirakçıları da qoşulacaq. Veloturdan sonra ekoloji mövzuda həm tur iştirakçıları, eyni zamanda layihə iştirakçıları üçün seminarın təşkili də nəzərdə tutulub.

Yarışın keçirilməsində məqsəd gənclərin ətraf mühitə daha məsuliyyətli yanaşmaları və cəmiyyətdə velosipedin ekoloji nəqliyyat vasitəsi kimi təbliğ olunmasıdır.

Qeyd edək ki, yarışda iştirak etmək istəyən qonaqlar və ilk qeydiyyatdan keçənlər üçün Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən velosipedlər təşkil ediləcək və turda iştirak edənlərə köynəklər paylanılacaq.

→ iqtisadiyyat

"Azərkosmos" informasiya texnologiyalarının təchizatı ilə bağlı müqavilələr imzalanıb

Azərbaycanın milli peyk operatoru "Azərkosmos" ASC informasiya texnologiyalarının təchizatı ilə bağlı yerli şirkətlərlə müqavilələr imzalanıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, ümumi dəyəri 49 min manata yaxın olan müqavilələr yerli "Bestcomp Group" və "May-

bo" şirkətləri ilə bağlanılıb.

"Bestcomp Group" şirkəti ilə imzalanan müqavilədə "Azərkosmos"un kompüter avadanlığı ilə təchiz edilməsi nəzərdə tutulur. "Maybo" şirkəti ilə bağlanan müqaviləyə görə isə Əsas Yürüsti Peyk İdarəetmə Mərkəzi üçün ehtiyat avadanlığı alınacaq.

Yenidənqurma işlərinə başlanılıb

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-9-cu kilometr hissəsinə paralel olan köməkçi yolun yenidən qurulması və 9-cu kilometr (Biləcəri hissəsində) yeni inşa olunmuş yol ötürücüsünün yanaşma yollarının tikintisi davam etdirilir.

Nəqliyyat Nazirliyinin "Azəryol-servis" ASC-nin mətbuat xidmətindən

bildirilib ki, eyni zamanda, həmin yol ötürücüsünə paralel yeni yol ötürücüsünün tikintisinə də başlanılıb.

Artıq yol ötürücüsünün dayaqları hazırdır. Yaxın günlərdə asırın tirlərinin qoyulmasına başlanılacaq. Layihə üzrə nəzərdə tutulan işlər başa çatdırdıqdan sonra həmin ərazidə nəqliyyatın normal hərəkəti təmin olunacaq.



→ mədəniyyət

"National Geographic Azərbaycan" jurnalının təqdimatı

Sentyabrın 1-də Milli Coğrafiya Cəmiyyəti və "Garant Media Holding" "National Geographic" jurnalının Azərbaycan dilində nəşr olunmuş buraxılışını təqdim ediblər.

Tədbirdə "National Geographic" jurnalının fotoqrafı Rza Diqqəti, jurnalın baş redaktoru Syuzan Qoldberq, "National Geographic" Cəmiyyətinin baş hüquqşünası Terens B.Adamson, "Garant Media Holding"ın baş icraçı rəhbəri Elnur Baimov və "National Geographic Azərbaycan" jurnalının baş redaktoru Seymur Teymurov iştirak ediblər.

Bildirilib ki, "National Geographic Azərbaycan" jurna-

lının nəşrinə bu ilin sentyabr buraxılışı ilə start verilib. Jurnal aylıq nəşr olunaraq qəzet köşklərində və abunə yolu ilə satılacaq. Yeni buraxılış Azərbaycanlı oxucuların marağına uyğun materiallarla əhatə olunacaq. Jurnalın qiyməti 4 manatdır (5 ABŞ dolları).

Diqqətə çatdırılıb ki, 1888-ci ildən çap olunan ingilisdilli "National Geographic" jurnalı hərtərəfli və aktual məqalələr, əfsanəvi fotoillüstrasiyalar və xəritələr vasitəsilə mədəniyyət, təbiət, elm və texnologiya sahələrini dərinlən əhatə edir.

Bakı Uşaq Teatrı beynəlxalq proqramda

Bakı Uşaq Teatrının əməkdaşı, ssenarist Arzu Soltan Polşanın Krakov şəhərində təşkil olunan Mədəniyyət Sahəsində İdarəetmə üzrə Vişegrad Akademiyasının (The Visegrad Academy of Cultural Management -VACuM) açılış tədbirlərinə qatılıb.

Teatrın mətbuat xidmətindən bildirilib ki, Arzu Soltan tədbirdə Bakı Uşaq Teatrının həyata keçirdiyi müxtəlif layihələrlə bağlı təqdimatla çıxış edəcək, maraqlı ideyalar və yeni əməkdaşlıq təklifləri ilə bağlı danışıqlar aparacaq.

Azərbaycan Beynəlxalq kitab yarmarkasında təmsil olunur

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz sentyabrın 3-dən 7-dək keçirilən XXVII Moskva Beynəlxalq kitab sərgi-yarmarkasında iştirak edir.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, sərgidə iştirak milli mədəniyyətimizin, sürətlə inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təbliğ olunması, ümumiyyətlə respublikamızda aparılan genişmiqyaslı quruculuq işlərinin və əldə olunan uğurların dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Sərgidə açılan milli stendə "Bakı-2015" Avropa Oyunları ilə bağlı reklam vasitələri yerləşdirilib, maraqlananlara ölkəmizin ev sahibliyi edəcəyi beynəlxalq tədbir haqqında dolğun informasiyaların əks etdirildiyi broşür və bukletlər paylanılır.

Sərgi çərçivəsində X Beynəlxalq "Kitab sənəti" müsabiqəsində qalib gəlmiş kitabların mükafatlandırma mərasimi keçiriləcək.

Qeyd edək ki, 1987-ci ildən etibarən hər il keçirilən Moskva Beynəlxalq kitab sərgi-yarmarkası dünyanın nüfuzlu sərgilərindən biri hesab edilir.

→ xarici xəbərlər

Fransada yeni avtomobillərin satışı azalıb

Avqustda Fransada yeni avtomobillərin satışı 3% azalıb. Bu barədə "Figaro" qəzeti Fransa Avtomobil İstehsalçıları Assosiasiyasına istinadla məlumat yayıb.

Hesabat dövründə ölkədə 83.340 yeni avtomobil satılıb. Ölkənin əsas istehsalçıları olan "Peugeot"un satışları 3,1%, "Renault"ununki isə 10,7% azalıb.

Almaniyada işsizlərin sayı artıb

"Welt Online"nin məlumatına görə, Almaniyada avqustda işsizlərin sayı 30 min nəfər artaraq 2 milyon 900 min nəfərə çatıb. Almanyanın

Federal Məşğulluq Agentliyinin hesabatına əsasən, ölkədə işsizlik səviyyəsi də qalxıb. Mövsümi əsasda da işsizlərin sayında artım qeyd alınıb.

Tanınmış bank külli miqdarda cərimələnib

"Spiegel Online"nin məlumatına görə, ABŞ-ın "Goldman Sachs" bankı maliyyə nəzarəti orqanına 3 milyard dollar cərimə ödəyəcək. Bank "Fannie Mae" və "Freddie Mac" agentliklərinə kom-

mersiya əhəmiyyəti olmayan ipoteka kağızları satmaqda ittiham edilir. Maliyyə qurumunun ödəyəcəyi məbləğ istiqrazların hazırkı dəyərindən 1,2 milyard dollar çoxdur.

→ maraqlı

Ayaqqabılar sahibinə "yol göstərir"

Hindistanlı startapçılar öz sahibinə yolu göstərən ayaqqabı düzəldiblər. Sözügedən ayaqqabı hələ 2011-ci ildə düşünüldü, indi təxminən 50 insan ondan istifadə edir.

Qırmızı rəngli ayaqqabı GPS-in (peyk navigasiya sistemi) köməyi ilə məkanı və marşrutu müəyyənləşdirir. Lazımı istiqamətin göstərilməsi üçün ayaqqabıya quraşdırılmış xüsusi qurğu vibrasiya yaradaraq sahibini hərəkət istiqamətini də-

yişdirmək haqda xəbərdar edir.

Ayaqqabı "Bluetooth" siq-nallarının köməyi və smartfon üçün xüsusi tətbiqlə idarə olunur. Adı batareya vasitəsilə enerji toplanır, həmçinin hərəkət zamanı sərf edilmiş kalori hesablanır.

Ayaqqabının qiyməti 100-150 dollar civarındadır. Əsas sifarişçilər istirahət zamanı öz hərəkət marşrutu haqqında narahatlıq keçirmək istəməyən turistlərdir.

Beynəlxalq çərpələng festivalı keçiriləcək

Fransanın Dyep şəhərində Beynəlxalq çərpələng festivalı keçiriləcək.

Hər il bu festivalı izləmək üçün ölkəyə təqribən bir milyon turist gəlir. Dyep şəhərinin dəniz sahilində keçiriləcək festivalda çərpələnglərin düzgün uçurtmaq qaydaları

izah olunacaq və nümayiş etdiriləcək. Sentyabrın 6-dan 14-dək davam edəcək festivalda hər gün müxtəlif formalı və müxtəlif ölçülü çərpələnglər havaya buraxılacaq. Festivalda, həmçinin, müxtəlif ustad dərsləri, oyunlar keçiriləcək, tamaşalar göstəriləcək.

Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidməti

1646

Sizin zənginiz bizim üçün çox əhəmiyyətlidir!

www.binegedi-ih.gov.az